



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 228 (7955) CÜMƏ AXŞAMI, 11 oktyabr 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik



## Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi islahatların təntənəsi

*İlham Əliyevin yeni strateji konsepsiyasının uğurla həyata keçirilməsi ilə ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlayır*

- "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimi keçirilib;
- Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
- Azərbaycanın 3-cü peyki "Azerspace 2" orbitə göndərilib;
- TANAP-ın açılışı baş tutub;
- Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub;
- Bakıda 2 dəfə təntənəli hərbi parad keçirilib;
- Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib;
- Masallı Sənaye Məhəlləsi fəaliyyətə başlayıb;
- Mingəçevirdə "ASAN həyat" kompleksi açılıb;
- Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodu istehsalatı başlayıb;
- Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen zavodu açılıb;
- Bakı-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb;
- Ələt-Astara-İran yeni magistral avtomobil yolu istismara verilib;
- Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Lahıca qaz xətti çəkilib;
- 11 rayonda xalça emalatxanası fəaliyyətə başlayıb;
- Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə iki müəssisənin açılışı olub;
- Şamaxıda beynəlxalq standartlara cavab verən şorab zavodu açılıb;
- 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub;
- Valyuta ehtiyatları 45 milyard dollara çatıb;
- Xarici ticarət dövriyyəsi 37 faiz artıb;
- 1200 kilometr yol çəkilib;
- Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub;
- ÜDM 0,8 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artıb;
- İnflyasiya comi 2,6 faiz təşkil edib;
- Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib;
- 42 tibb müəssisində təmir-tikinti işləri aparılıb;
- Ölkədə 85 min daimi iş yeri açılıb.

### Qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir

Bunlar müstəqil Azərbaycanda ilin 9 ayı ərzində reallığa çevrilən gerçəklikdir, verilən vədlərin yerinə yetirildiyini təsdiqləyən faktlardır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət davam edir. Doqquz ay müddətində ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikası

ni saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Bu, Prezident İlham Əliyevin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntəqi nəticəsidir.

Oktyabrın 9-da Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında

Prezident İlham Əliyevin söylədiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Çünki ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Bir sözlə, Azərbaycan bu il də dinamik inkişafını təmin edərək yeni-yeni nailiyyətlərə imza atır.

### İqtisadi göstəricilərin yaratdığı reallıq

Nazirlər Kabinetinin iclasında bir daha reallığa çevrilən uğurlara nəzər salan dövlət başçısı qarşıdakı hədəflərdə dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Ümumiyyətlə, hər il olduğu kimi, bu il də ölkəmizdə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Bunu iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görmək olar. Məsələn, doqquz ayda iqtisadiyyatın, yəni, ümumi daxili məhsulun 0,8 faiz, qeyri-neft sektorunun 1 faiz, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artımı onu təsdiqləyir ki, ölkədə uğurlu sənayeləşmə siyasəti aparılıb.

Azərbaycanda idxal artır və bu, əsasən sənayenin inkişafı ilə bağlıdır. İxrac idxalı böyük dərəcədə üstələyir.

Bu inkişaf tək sənaye sektorunda deyil, kənd təsərrüfatında da müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin bi sahəyə xüsusi diqqəti öz nəticəsini göstərir. Dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı keçirdiyi respublika müşavirələrində verdiyi tapşırıqlar kənd təsərrüfatında xeyli canlanma yaradıb.

İlham Əliyevin söylədiyi kimi, indi hər kəs kənd təsərrüfatının ardıcıl artımını görür. Doqquz ayda 4,3 faiz artım isə kifayət qədər uğurlu göstəricidir.

### 45 milyarda yüksələn valyuta ehtiyatları

İlin əvvəlindən bu günədək valyuta ehtiyatlarımız 3 milyard dollar artıb. Hazırda bu rəqəm 45 milyard dollardır. Əgər diqqət etsək görərik ki, son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 25 dəfə artıb.

2003-cü ildə Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı hazırlanarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Qısa müddət ərzində valyuta ehtiyatlarının 25 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədr sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

### 9 ayda 9 milyard dollarlıq sərmayə

Azərbaycanda yaradılan əlverişli biznes mühiti hər zaman yerli və xarici investitorlara geniş imkanlar yaradıb. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşunu bir daha təsdiqləyir.

Ardı 2-ci səh.

## "Cənub qaz dəhlizi"nin uğurla başa çatması Azərbaycana yeni imkanlar yaradacaq

Prezident İlham ƏLİYEV: "Biz qaz hasilatımızı artıracacağıq... Tam hədəfə çatmaq üçün bütün işləri görürük"

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın enerji sektorunda son dövrdə baş verən önəmli hadisələrdən də bəhs edilib.

Prezident İlham Əliyev bu ilin may ayında Bakıdakı Sənəq terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılışının qeyd edilməsini tarixi hadisə adlandırmışdır. Bundan bir qədər sonra isə Türkiyənin Əskişəhər şəhərində TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilib. Bu il eləcə də "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi olan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanılmışdır. Bununla yanaşı,



Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək qazı Türkiyə sərhədinə çatdıran Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi tamamlanmışdır. Xatırladaq ki, CQBK 2006-cı ildən Azərbaycan və Gürcüstanı, 2007-ci ilin iyul ayında isə Türkiyəni "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazla fasilə-

siz təmin edir. "Cənub qaz dəhlizi" yaradılarkən kəmərin genişləndirilməsi zərurəti meydana gəlmişdir. Genişləndirmə layihəsi Azərbaycanın və Gürcüstanın ərazilərindən keçən 48 düymlük yeni boru kəmərinin, həmçinin Gürcüstanda iki yeni kompressor stansiyasının inşasını əhatə etmişdir.

Ardı 3-cü səh.

## Dövlətin pambıqçılıqın əməyini stimullaşdırması fermerlərdə böyük razılıq yaradıb

Törtərlilər Qarabağ savaşında olduğu kimi ömək meydana da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə ekib-beccerir, halal zəhmətləri ilə öz güzərlərini qururlar. Bu gün Törtərdə pambıq istehsalına böyük diqqət verilir. Möhz bu diqqət Törtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqçıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq ekilib-beccərən törtərlilər hər hektardan 28 sentner pambıq toplamışdır ki, bu da ölkə üzrə yüksək göstərici idi.

Bu il Törtərdə 3.300 hektara çiyid səpilməmişdir. Becərmə işlərinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılmasının nəticəsidir ki, tarılarda sanki bərəkət boğçası açılıb. Göz lədicə uzanan geniş sahələr başdan-baş ağı ərpeyə bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulu tez və itkisiz yığıb tedarik etmək üçün rayonda bütün qüvvələr səfərbər edilib.

Köçərli kəndində Abbas Əliyevin pambıq tarlasındaydı. Sahədə pambıqçıqan maşın işləyir. Lafetlər pambıqla yüklənib bir-birinin ardınca yola salınır. Abbas kişinin nurlu çöhrəsindən bol məhsulun sevinci süzülür. Birinci üz yığımdan azı 40 sentner məhsul gözlənilir. Hələ kolların üzərində açılmayan qozalar da çoxdur. Odu ki, son nəticənin 50 sentnerdən yüksək olacağına şübhə yoxdur.

"MKT" MMC Törtər filialının direktoru Feruz Hacıyevlə tarlanın kənarında görüşürük. Uzun illərdən bəri pambıqçılıq sahəsində zəngin təcrübə qazanmış Feruz deyir ki, bu il pambıqçılıq üçün təbii şərait çox əlverişlidir. Səhbətdən məlum olur ki, zavod keçən il hər hektardan 28,9 sentnerdə nail olmuşdur. Bu, şirkət üzrə respublikada ən yüksək nəticə idi.

Ardı 7-ci səh.

## Almaniyadan Ermənistanla sərt zərbə:

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və separatçıları tanımırıq"

A.Merkelin səfərindən sonra rəsmi Berlin Azərbaycanın maraqlarına daha böyük ehtiramla yanaşır



Uğurla həyata keçirilən xarici siyasət fonunda bu gün Azərbaycanla əməkdaşlığının dərinləşdirən, onunla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə can atan ölkələrin sayında dinamik artım müşahidə olunur. Qeyd olunan xüsusda Azərbaycanla əlaqələrini genişləndirən Avropa dövlətlərinin sayının çoxalması da ölkəmizin milli maraqları ilə tam uzlaşır. Çünki bu gün Avropa dünyasının əsas iqtisadi, siyasi güc mərkəzlərindən biridir.

Avropada hələdici söz sahibləri olan dövlətlər, o cümlədən Almaniyaya ilə genişlənən münasibətlər öz növbəsində Azərbaycanın

avroatlantika məkanına inteqrasiya istiqamətində siyasətinin istənilən nəticəni verməsini real göstəricidir. Bu məqam bir müddət əvvəl Almaniyanın Federal Kansleri xanım Angela Merkelin ölkəmizə səfəri fonunda da özünü qabarıq büruzə verdi.

Ardı 2-ci səh.

## İşğalçının "göz yaşları"

İki gün əvvəl bir qrup rusiyalı qadınla birlikdə Azərbaycan işğal olunmuş ərazilərinə səfər edən, qoşunların təmas xəttinə qədər gələn Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan buradan sülhə çağırış edib.

Amma maraqlıdır ki, işğal olunmuş torpaqlarda, işğalçı hərbiçilərin əhatəsində baş nazirin xanımı kimi sülhə çağırır. Belə ki Azərbaycan Ermənistanın torpaqlarını işğal edib?!

Sülh üçün ilk növbədə işğal olunmuş torpaqlar azad edilməlidir

Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münacişinin səbəblərinin və indiyə qədər aparılmış danışıqların ruhuna uyğun olmayan bu çağırışı işğalçılarla ərazilərdə xidmət aparan erməni hərbiçilərdən başqa heç kim eşitmədi. A.Akopyanın özü isə yəqin ki, qarşısında çıxış etdiyi erməni hərbiçilərə baxarkən "erməni əsgərinin Dağlıq Qarabağda, Ağdamda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə nə işi var" sualının tərəfindən baş sındırmamış olardı. Axi, bu yerlər Azərbaycanın əraziləridir. Axi, bu torpaqlardan 700 mindən çox azərbaycanlı didərgin salınıb. Ermənistanın özündə isə Dağlıq Qarabağı tərk etmiş erməni qaçqınları yoxdur.

Əgər A.Akopyan sağlamlıq düşüncə ilə real vəziyyəti qiymətləndirməyi bacarırsa, deməli, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını da dərk edə bilər. O zaman yəqin ki, irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi istiqamətində atdığı addımların vəziyyətdə uyğun olmadığını da başa düşür. Ən azından ona görə ki, vətəndaşı olduğu dövlət tərəfindən işğal edilmiş torpaqlardan və öz millətindən olan işğalçı əsgərlərin əhatəsində sülhə çağırış etmək tamamilə məntəziş hərəketidir. Və əgər heç qəti, sülh istəyirsənsə, birinci növbədə Azərbaycan torpaqlarının işğaldan azad olmasına çağırış etməlisən, xanım Akopyan! Bunu etməyəcəksənsə, o zaman belə yersiz təşəbbüslərə də ehtiyac yoxdur.

Əgər A.Akopyan sağlamlıq düşüncə ilə real vəziyyəti qiymətləndirməyi bacarırsa, deməli, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını da dərk edə bilər. O zaman yəqin ki, irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi istiqamətində atdığı addımların vəziyyətdə uyğun olmadığını da başa düşür. Ən azından ona görə ki, vətəndaşı olduğu dövlət tərəfindən işğal edilmiş torpaqlardan və öz millətindən olan işğalçı əsgərlərin əhatəsində sülhə çağırış etmək tamamilə məntəziş hərəketidir. Və əgər heç qəti, sülh istəyirsənsə, birinci növbədə Azərbaycan torpaqlarının işğaldan azad olmasına çağırış etməlisən, xanım Akopyan! Bunu etməyəcəksənsə, o zaman belə yersiz təşəbbüslərə də ehtiyac yoxdur.

Əgər A.Akopyan sağlamlıq düşüncə ilə real vəziyyəti qiymətləndirməyi bacarırsa, deməli, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını da dərk edə bilər. O zaman yəqin ki, irəli sürdüyü təşəbbüsün həyata keçirilməsi istiqamətində atdığı addımların vəziyyətdə uyğun olmadığını da başa düşür. Ən azından ona görə ki, vətəndaşı olduğu dövlət tərəfindən işğal edilmiş torpaqlardan və öz millətindən olan işğalçı əsgərlərin əhatəsində sülhə çağırış etmək tamamilə məntəziş hərəketidir. Və əgər heç qəti, sülh istəyirsənsə, birinci növbədə Azərbaycan torpaqlarının işğaldan azad olmasına çağırış etməlisən, xanım Akopyan! Bunu etməyəcəksənsə, o zaman belə yersiz təşəbbüslərə də ehtiyac yoxdur.

Ermənistan vətəndaşlarının rifahı təcavüzkar siyasətə son qoyulmasından asılıdır

Xatırladaq ki, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münacişinin siyasi həllinin prinsipial əsası BMT Təhlükəsizlik Şurasının 822, 853,

Sülh istəyən övladını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidir

N.Paşinyanın xanımı sülh təşəbbüslərini erməni cəmiyyətindən başlasa daha məntəqli görünürdü. Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarının açıqlamasında da bildirilir ki, A.Akopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib: "Gənc insanların ölümlərini qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməməlidir".

Açıqlamada həmçinin qeyd olunur ki, A.Akopyanın bu təşəbbüsü hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb: Bildirilir ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə "humanitar missiya" adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münacişinin həllinə təşəbbüs etmir və Azərbaycan Prezidenti İlham Əliyevlə baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir.

A.Akopyan bu addımı ilə həm də bilərəkdən həmin qadınların Azərbaycanla yolunu bağlayıb. Çünki həmin şəxslərin adları Azərbaycanın "arzulonunmuş şəxslər" siyahısına salınacaq.

Sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almağa çalışmalı digər dövlətin ərazilərini işğal etməməli və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Yalnız bu halda Paşinyanın xanımının sülh təşəbbüsü səmimi qəbul olunar. İndiki halda isə bu yalnız işğalçının "göz yaşları"dır.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"





M.Ç.Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

- “**Əməkdar mühəndis**” Rzaev Rizvan İlyas oğlu Tahirov Tələbəni Məhəmməd oğlu
- “**Əməkdar həkim**” Şükürov Adil Əvəz oğlu

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

S.F.Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz - “ASAN xidmət”, “ASAN Kommunal” və “ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilmişdir.

“ASAN Həyat” kompleksləri və “ABAD” mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilmiş, 19 milyondan çox vətəndaş müraciət üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olmuşdur.

Bu sahədə işlərin davam etdirilməsini və cibliyini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon (on doqquz milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

**Azərbaycan Respublikası Prezidentinin Fərmanı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq insanlının həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmək maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərini vurulması hallarında sahibkarlıq sahəsində plandankənər (növbədənə) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci bəndə “olunmasını”, sözdündən sonra “avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini”, sözləri əlavə edilsin;

1.2. 4.3-1-ci bəndə “əvvəl” sözdündən sonra “(qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamaların təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.3. 4.3-2-ci bəndin birinci cümləsinə “əvvəl” sözdündən, ikinci cümləsinə “ərzində” sözdündən sonra “(qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamaların təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.4. 4.4-cü bəndə “müddətində” sözdündən sonra “(qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamaların təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.5. 5.1-ci bəndin birinci cümləsinə “alınması”, sözü “alınması barədə yoxlayıcı orqanlara qeydiyyət aparıldığı gün (qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamaların təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamaların” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Həmin fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Sözləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “**Əmək**” ordeni ilə Süleymanov Əlirza Məmməd oğlu Hüseynov İqbal Əli oğlu

“**Tərəqqi**” medalı ilə

- Abbasov Rəşad İlqar oğlu Əliyev Emil Əliheydr oğlu Əliyev İlqar Xeyrulla oğlu Əliyev Mirəğa Allahverdi oğlu Əliyev Vaqif Hüseyn oğlu Əliyev Zöhrab Qoca oğlu

Əlizadə Əli Tofiq oğlu Əlizadə Mehman Vəkil oğlu Hacıyev Qaməddin Abbasqulu oğlu Hüseynov Abbas İsmət oğlu İsgəndərov Ağayar Nəriman oğlu Qasımov Akif Mustafa oğlu Məmmədov Xalid Əbil oğlu Mustafayev İlqar Əbdülməcid oğlu Nuriyev Kamran Nəriman oğlu Rüstəmov Çingiz Xudaverdi oğlu Rzayev Amil Əlirza oğlu Şirməmmədov Yadigar Mubərar oğlu Talibov Şəmsəddin İsmayıl oğlu

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il

# Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi islahatların tənənəsi

*İlham Əliyevin yeni strateji konsepsiyasının uğurla həyata keçirilməsi ilə ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlayır*

Əvvəl 1-ci səh.

Həm xarici ticarət dövriyyəsi, həm də ixrac 37 faiz artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz yüksəlib.

Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyata yatırılan 9 milyardlıq vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, əlbəttə ki, iqtisadiyyatın bundan sonra da şaxələndirilməsinə xidmət edəcək.

Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb və inflyasiya səmisi 2,6 faiz təşkil edib. Əhəlinin gəlirləri isə 9,5 faizdir. Yeni, gəlirlər inflyasiyanı üstələyir. Dövlət başçısının dediyi kimi, inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, ölkənin maliyyə vəziyyəti çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

## İqtisadi cəhətdən heç kimdən asılı deyilik

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. İstənilən mətbər beynəlxalq maliyyə qurumu, reyting təşkilatları da hesabatlarnı açıqlayarkən göstərilən və rəqəmlər sayəsində dünya birliyi Azərbaycanın uğurlu inkişafının şahidi olur.

Bir daha hər kəse belli olar ki, Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Əlbəttə bu bir həqiqətdir ki, dövlətin qarşısına qoyduğu bütün planlarını həyata keçirməsi üçün iqtisadiyyatı uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, eger bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb: “Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Eger biz iqtisadi cəhətdən kimdənə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirik ki, bu, bizim tarixi nailiyyətimizdir”.

## Gələn ilin büdcəsi həm investisiya, həm də sosialyönümlü olacaq

Dövlət başçısı bu gün Azərbaycanın çox dəyərlı, böyük hörmətə, yüksək beynəlxalq nüfuz malik olan bir ölkə olduğunu deyərək vurğuladı ki, verdiyi sözlə əməli arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan Prezidenti hər zaman tam müstəqil və prinsipial siyasət aparır. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetirir. Bütün bunların sayəsində Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir.

İclasda gələn ilin dövlət büdcəsinə də toxunan İlham Əliyev büdcənin həm investisiya yönümlü, həm də sosialyönümlü olacağını bildirdi: “Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, bu vəsaitdən sə-

mərəli şəkildə istifadə edilsin, prioritetlər düzgün seçilsin”.

Onu da vurğulayacaq ki, bu il regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət programının icrası başa çatır. Program demək olar ki, artıqlaması ilə icra edilib. Dövlət başçısı gələn ilin əvvəlində növbəti, yeni dördüncü programın icrasına başlanılacağını bildirdi. Hazırda sənəd hazırlanır, son mərhələdədir.

## Görüləcək işlər və qarşdakı hədəflər

Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.

Dövlət başçısı vurğuladı ki, bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Dövlət İnvestisiya Programı iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına istiqamətləndirilməlidir.

İlin ikinci yarısında regionlarda reallaşacaq sosial-iqtisadi layihələr də bunu bir daha təsdiqləyir. Beləliklə, ilin sonuna kimi -

- Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək;
- 137 modul tipli məktəb tikiləcək;
- Açılan aqroparkların sayı 13-ə çatacaq;
- 2800 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək;
- İmişli və Şəkiddə yeni “ASAN xidmət” mərkəzləri açılacaq;
- Bakı şəhərinə əlavə 300 yeni müasir avtomobil gətiriləcək;
- “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir;
- Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur.

## İlin sonuna qədər Dövlət İnvestisiya Programı tam icra ediləcək

Ölkəmizdə bu il də iqtisadi sahədə köklü islahatlar davam etdirilir. İlin sonuna isə üç aydan az vaxt qalır. İlham Əliyev əminliklə vurğuladı ki, ilin sonuna qədər nəzərdə tutulan bütün işlər görülməkdir, o cümlədən Dövlət İnvestisiya Programı tam icra ediləcək. Çünki cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.

Bunlar müstəqil Azərbaycanın həm də son 15 illəki inkişaf göstəricisidir. Bu realiaqlar verilən bütün vədlərin vaxtılı-vaxtıdan uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.

**Rəşad BAXŞƏLİYEV,**  
“Azərbaycan”

# Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Finlandiyanın təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov Azərbaycan təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olub.

Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən

işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb.

Görüşdə, həmçinin müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 mindən çox təhsilənlə əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq



edən təhsil müəssisələrindən biridir.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzurların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edildi. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sistemində tətbiqi və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib.

Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi

məsi və məktəblərin muxtariyyəti məsələləri ilə bağlı Finlandiya təcrübəsi müzakirə olub.

DTA əməkdaşlarına məktəbəqədər təhsil sahəsində həyata keçirilmiş islahatlarla bağlı məlumat verilib, məktəbəhazırlıq üzrə əhatəlilik səviyyəsinin qısa müddətdə artması diqqətə çatdırılıb.

Helsinki Universitetində keçirilmiş görüşdə isə əsas müzakirə mövzusu müəllim hazırlığı olub. Təhsil və müəllim hazırlığı sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Helsinki Universitetinin təcrübəsinin öyrənilməsi tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma, tədqiqatların aparılması baxımından faydalı olub.

Əvvəl 1-ci səh.

Azərbaycan ilə Almaniya arasında kifayət qədər yaxşı əlaqələrin mövcudluğu bir daha təsdiqini tapdı. Azərbaycan üçün burada önəmli məqamlardan biri həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın sərgilədiyi mövqedir.

Qeyd edək ki, Dağlıq Qarabağ məsələsində Almaniya kifayət qədər ədalətli mövqə sərgiləyir. Belə ki, Almaniya parlament səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət vərən və Ermənistanın təcavüzkarlığını pisləyən Qərb ölkələrindən biridir.

Xatırladığ ki, bu məsələ Merkelin ölkəmizə səfəri zamanı da xüsusi diqqət mərkəzində olub. Xanım Merkel ölkəmizdə olarkən Dağlıq Qarabağ məsələsi ilə bağlı bildirdi: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Məndə səfərimlə məsələnin həlli və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz

# Almaniyadan Ermənistanla sət zərbə: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və separatçıları tanıyırmıq”

A.Merkelin səfərindən sonra rəsmi Berlin Azərbaycanın maraqlarına daha böyük ehtiramla yanaşır

səylərimizi artıracağıq və bütün rəflər də iştirak etməlidir ki, bir həll yolu tapılısın və biz buna töhfəmizi verəcəyik”.

Merkelin bu sözləri Dağlıq Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidləri bir qədər də artırır. Bütün bunlar fonunda isə Almaniyanın Qarabağ məsələsində Ermənistanla növbəti zərbə vurulub. Belə ki, Almaniya Bundestağının sağçı radikal AfD fraksiyasının AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda gəndərirdi

sorğu və aldıq cavab diqqətçəkiciliyi ilə seçilib.

Almaniya mediası sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bezi sualların yer aldığı yazıb. Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində xüsusi qeyd olunub: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir”. Cavabda konkret olaraq bildirilib ki, “AFR hökuməti Ermənistan sülhü qüvvələrinin nəzərdə

yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanıyır”.

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydində istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi

Azərbaycan Respublikasının ərazisi bir hissəsidir” cavabını verib.

Bütün bunlar bir daha təsdiq edir ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı işğalçı ölkə olaraq qəbul edir. Təbii ki, bu da Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qəbul olunur.

İndilikdə isə Azərbaycan Almaniya və digər ölkələrin yardımını ilə münaqişənin sülh yolu ilə həllinə və Ermənistanla mövcud hakimiyyətin bu xüsusda konstruktiv mövqə sərgiləyəcəyinə ümid edir. Nazirlər Kabinetinin 2018-ci ilin

doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı Prezident İlham Əliyev bildirdi: “Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyətin üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar

baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirməyə, onda Azərbaycan güc yolu ilə ərazilərini işğaldan tam azad edəcək. Bu xüsusda beynəlxalq ictimaiyyət də ölkəmizin mövqeyini tam şəkildə dəstəkləyir.

**Elçin CƏFƏROV,**  
“Azərbaycan”



# Dünyanı heyrətə gətirən 10 səs - “Turetski xoru”

## Heydər Əliyev Mərkəzində çıxış edib



Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. AZƏRTAC xəbər verir ki, anlaşıqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizməyə sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasındakı rokadek, pop musiqisindən operayadək, cazdan xalq mahnılarına qədər müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiya-

lar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltıqyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail və Belarusa qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin may ayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin



müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu York və Minskə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anlaşıqla keçib. 2015-ci il mayın 9-da Moskva təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektiv özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriya oxuda biləcək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa etdi.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşdü, onlarla xatirə şəklində çəkildi.

# “Cənub qaz dəhlizi”nin uğurla başa çatması

## Azərbaycana yeni imkanlar yaradacaq

Prezident İLHAM ƏLİYEV: “Biz qaz hasilatımızı artıracağıq... Tam hədəfə çatmaq üçün bütün işləri görürük”

Əvvəli 1-ci səh.

Bununla da CQBK-nin ötürmə qabiliyyəti 23,4 milyard kubmetrə çatdırılmış, başqa sözlə, qaz nəqlinin ümumi həcmi 3 dəfə artırılmışdır.

Bu layihələr təhlükəsiz şəkildə, qrafikə uyğun və büdcə daxilində həyata keçirilmiş, Türkiyəyə qaz həcmlərinin nəqli nəzərdə tutulduğu kimi iyunun 30-da başlanmışdır.

TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli “Cənub qaz dəhlizi”nin reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu kəmərlər Türkiyənin mühüm qitələrarası enerji döyününə çevrilməsində müstəsna rol oynayacaq. TANAP Azərbaycan üçün də böyük önəm daşıyan layihədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə ən böyük iştirakçısıdır. Onun icrasında lider rolunu inamla öz üzərinə götürmüş və işin öhdəsindən layiqincə gəlmişdir.

Ümumiyyətlə, “Cənub qaz dəhlizi” kimi bir meqalayihənin mürəkkəbliyinə baxmayaraq, eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə onun segmentlərinin əlqələndirilməsinə və istismara verilməsinə nail olunmuşdur.

Dəhlizin ən böyük hissəsi TANAP-dır. Təsədüfi deyil ki, onu “Cənub qaz dəhlizi”nin onurğa sütünü, birləşdirici halqası da adlandırılır. Bu boru xəttinin marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlanır. Kəmərlər Türkiyənin ərazisində 20-dən çox bölgədə, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhane, Ərzincan dan keçəcək. TANAP-ın uzunluğu 1850 kilometr olacaq.



Birinci fazası istismarda olan kəmərin növbəti fazasının tikintisi də uğurla davam edir. İnşaat işlərinin 97 faizi artıq başa çatıb.

Gələn ilin birinci yarısında TANAP Transadriatik Qaz Boru Kamərinə (TAP) birləşmək üçün hazırlanacaq. Məlum olduğu kimi, TAP “Cənub qaz dəhlizi”nin sonuncu hissəsidir. Bu kəmərin marşrutu Yunanistanın Türkiyə ilə sərhədində yerləşən Kipoi məntəqəsindən başlanır. Buradan TAP Yunanistan və Albaniya ərazisini qət edərək Şərqi Qafqaz qərbə doğru Adriatik dənizinin sahillərinə istiqamətlənəcək.

Keyfiyyətə uyğun qazın çıxarılması üçün Türkiyənin İtaliya bölgəsində sahile çıxacaq. Burada TAP İtaliyanın qaz nəqli şəbəkəsinə qoşulacaq.

Hazırda TAP-ın da tikintisi müvəffəqiyyətlə davam edir. İnşaat işlərinin təxminən 78 faizi yekunlaşıb. Odur ki, Nazirlər Kabinetinin sözügedən iclasında TAP layihəsinin də icrasına bağlı heç bir problemin olmadığı qeyd edilib. 2020-ci ildə bu kəmərlə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.

Xatırladaq ki, “Şahdəniz-2” layihəsi çərçivəsində il ərzində hasil olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Avropaya çatdırılacaq. Hasilat artıqca ixracatın həcmi artacaq da gözlənilir. Belə ki, “Cənub qaz dəhlizi”nin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağı böyük ehtiyatlarla malikdir. Onun ehtiyatlarını 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat təşkil edir. İndiyədək yataqdan 94 milyard kubmetrdən çox təbii qaz və 24 milyon ton kondensat hasil olunmuşdur. Ekspertlərin rəyində, “Şahdəniz-2”də hasil edilməmiş 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur.

Yatağın işlənməsinin ikinci mərhələsi uğurla davam edir. Bu layihənin həyata keçirilməsi Gürcüstan, Türkiyə, Yunanistan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyatını təmin etməyə hesablanmışdır. “Şahdəniz” qazını daşıyan kəmərlər zəncirinin İtaliya ərazisində bitməsinə baxmayaraq, gələcəkdə təbii qazın ara keçid boru xətləri vasitəsilə İsveçrəyə, Avstriyaya, Fransaya, Almaniya, Belçikaya, hətta

Böyük Britaniyaya ötürülməsinin mümkün olacağı da istisna edilmir. Nazirlər Kabinetinin ilin ötən aylarının sosial-iqtisadi göstəricilərini əks etdirən iclasında da “Cənub qaz dəhlizi” ilə nəql olunan mavi yanacaqın gətirdiyə artıqca vurğulanmışdır. Prezident İlham Əliyev iclasda giriş nitqində bu barədə demişdir: “Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dövr layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yeni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük”.

Azərbaycan qazının ölkəmizin və Gürcüstanın ərazisindən keçərək TANAP-la nəqlinin müvəffəqiyyətlə davam etməsinə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAS) verdiyi məlumat da təsdiqləyir. Belə ki, bu boru kəməri ilə İndiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınır. Dekabr ayının sonuna qədər bu həcm 1 milyard kubmetrə çatacaq. Növbəti illərdə qaz nəqlinin artacağı da şübhəsizdir. 2019-cu il ərzində TANAP-la Türkiyəyə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının daşınacağı gözlənilir.

Prezident İlham Əliyevin dediği kimi, “Cənub qaz dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızı çıxaraçağıq. Ondan sonra bunu nəzərə alaraq biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik”.

Flora SADIQLI,  
“Azərbaycan”

## Ələt limanı ümidləri doğruldur

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanı “Şərqi-Qərb” nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsidir”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. “Liman may ayında istifadəyə verildi. Beləliklə, “Şərqi-Qərb” nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq”.

Bu gün bizim növbəti “Şərqi-Qərb”, eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısı olduğumuzu söyləyən Prezident qeyd edib ki, bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. “...ilin əvvəlindən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərdə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsin. Biz istəyirik ki, Azərbaycan daha çox məsələlər asılı olsun və buna nail oluruq”.

## Neftayırma zavodunun modernləşdirilməsi ölkəyə böyük iqtisadi səmərə verəcək

“Bakıda neftayırma zavodunun modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquzuncu ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə bəsr olunan iclasında söyləmişdir.

Ölkə başçısı bildirib ki, Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir: “Bu da çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzini “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”.

## Daha iki kənd qazlaşdırıldı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Siyəzən rayonunun Qozağacı və Şabran rayonunun Sumağa qazmalar kəndlərinə ilk dəfə “mavi yanacaq” verilib.

Qozağacı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, kəndin qazlaşdırılması üçün birlibli sistem əsasında ümumi

uzunluğu 16 min 558 metr olan müxtəlif diametrlə polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğıcı və fərdi tənzimləyici quraşdırılıb.

Şabranın Sumağa qazmalar kəndinə isə 35 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sisteminin tətbiqi hər bir abonentin fərdi qaz tənzimləyicilərinə istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına səbəb olur.

Dövlət Statistika Komitəsi cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri barədə məlumat yayıb. Məlumatda bildirilib ki, 9 ayda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6, o cümlədən ərzaq məhsulları 2,5, qeyri-ərzaq malları 3, əhaliyə göstərilən ödənişli xidmətlər 2,5 faiz bahalaşmışdır.

Cari ilin sentyabr ayında isə avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4, qeyri-ərzaq mallarının qiymətləri 0,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz qalxmışdır.

Ay ərzində unun, mənfi yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa mə-

mulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərəzeytin və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərçinin, şirin bibərin, badımcının, göy lobyanın, soğan

n qiymətində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgerlik məmulatlarının qiymətləri bahalaşmış, müalicə ləvazimatları və cihazları, minik avtomobilləri, velosipedlər, mobil telefonları və planşet tipli kompüterlər isə ucuzlaşmışdır. Digər qeyri-ərzaq məhsullarının

qiymətində ciddi dəyişikliklər qeydə alınmamışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlərə gəldikdə, öten ay avqusta nisbətən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişin daşınması, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarının təhsil haqqı artmış, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişin daşınması xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətləri dəyişmişdir.





## ABŞ Azərbaycan ilə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə C.Kent Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olduğunu məmnunluqla qeyd edib. Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluqla ifadə edilib və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb. Nazir Elmar Məmmədov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Cənub qaz dəhlizi" layihələrinin bəhs edib və bu layihələrin reallaşdırılmasının



da ABŞ-in dəstəyinin təqdir olunduğunu vurğulanıb. Elmar Məmmədov, həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığının toxunub, ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadıq olduğunu bildirib. Corc Kent qeyd edib ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycan ilə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə yüksək qiymətəndirdiyini xüsusilə qeyd edib.

Nazir Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda Ermənistan rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dirlərəsi Şurasının həmsədri və MDB müsəlmanları Məşvərat Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Qurultayda çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi ki, 2003-cü ildən keçirilməyə başlanan dünya və ənənəvi dini liderlərin qurultayı 15 il ərzində müxtəlif dirlər arasında münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Bu qurultay keçirməklə Qazaxıstan dünyəvi ictimaiyyətinə ümummilli konsensus və cəmiyyətin konsolidasiyasına bir nümunə nümayiş etdirir. Prezident çıxışında dünya dini liderlərini sülh və təhlükəsizlik uğrunda birgə mübarizəyə aparmağa çağırır.

AZƏRTAC

## Azərbaycanda multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir



Oktyabrın 10-da Astanada dünya və ənənəvi dini liderlərin VI Qurultayı işə başlayıb. AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Serbiya Prezidenti Aleksandr Vuçiçin, dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dirlərəsi Şurasının həmsədri və MDB müsəlmanları Məşvərat Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Qurultayda çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi ki, 2003-cü ildən keçirilməyə başlanan dünya və ənənəvi dini liderlərin qurultayı 15 il ərzində müxtəlif dirlər arasında münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Bu qurultay keçirməklə Qazaxıstan dünyəvi ictimaiyyətinə ümummilli konsensus və cəmiyyətin konsolidasiyasına bir nümunə nümayiş etdirir. Prezident çıxışında dünya dini liderlərini sülh və təhlükəsizlik uğrunda birgə mübarizəyə aparmağa çağırır. Nursultan Nazarbayev deyib: "Ətraf mühitin çirklənməsi, dinlərarası ziddiyyətlər, müharibələr, sanksiyalar bizim hər birimizi narahat edir. Sivilizasiyalararası münaqişələr elmi və texnoloji tərəqqi prosesinin fonunda absurd görünür". Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qurultayın informasiya portalının yaradılmasını da təklif edib. Qeyd edib ki, bu portalın məqsədi dini radikalizmə qarşı müqavimətin gücləndirilməsi metodlarını öyrənməsinə və tətbiq olunmasına kömək etmək olacaq. Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev dünya dinlərinin nümayəndələrinin müasir dövrün ən kəskin problemlərini müzakirə etmək üçün Qazaxıstanda toplaşdığını bildirdi. Deyib ki, Suriya münaqişəsi, kütləvi qətlər, ibadətqahların, dini abidələrin dağıdılması global sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç çıxışında terrorizm, ekstremizm



ve radikalizmle birgə mübarizənin önəmindən bəhs edib. Qurultayda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qurultayın keçirilməsində məqsəd dini liderlərin siyasi və ictimai xadimlərlə birgə dünyəvi baş verən hadisələrə münasibət bildirməsidir. Bu gün dünyəvi baş verən hadisələr göstərir ki, hazırda dinlərdən başqa məqsədlər üçün istifadə edirlər. Bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə İslam və qeyri-İslam dünyasının qarşı-qarşıya qoyulduğunu söyləyən QMI sədri deyib ki, müasir dünyamızda "Allahu ekbar!" nidəsi ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanı 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan olduğunu qeyd edərək bildirdi ki, bu, beynəlxalq müstəvidə ksenofobiyanın, islamofobiyanın aradan qaldırılması işinə güclü təkan verir. Azərbaycanı multikulturalizm siyasətinin əsasının

ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən QMI sədri bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini, bu sahədə mühüm addımların atıldığını diqqətə çatdırıb. Allahşükür Paşazadə Cənubi Qafqaz regionunda sabitliyə və tərəqqiyə böyük engel olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bildirdi. Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini bildirdi. QMI sədri Azərbaycan ilə Qazaxıstan arasında dinlərarası əməkdaşlığın da genişləndirildiyini vurğulayıb. Qurultayda digər çıxış edənlər də təhlükəsiz dünya uğrunda mübarizənin aparılması ilə bağlı çağırışlar etdilər. Sonra dünya və ənənəvi dini liderlərin qurultayının ilk mükafatlarının təqdim edilməsi mərasimi olub. Dinlərarası dialoqa verdikləri töhfələrə görə bir sıra

dini liderlərə medallar verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Şapaqat" medalı ilə təltif olundu. Qurultayda 46 ölkədən 82 nümayəndə iştirak edib ki, bu da qurultaya artan diqqətin diqqətə çatdırıb. Allahşükür Paşazadə Cənubi Qafqaz regionunda sabitliyə və tərəqqiyə böyük engel olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bildirdi. Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini bildirdi. QMI sədri Azərbaycan ilə Qazaxıstan arasında dinlərarası əməkdaşlığın da genişləndirildiyini vurğulayıb. Qurultayda digər çıxış edənlər də təhlükəsiz dünya uğrunda mübarizənin aparılması ilə bağlı çağırışlar etdilər. Sonra dünya və ənənəvi dini liderlərin qurultayının ilk mükafatlarının təqdim edilməsi mərasimi olub. Dinlərarası dialoqa verdikləri töhfələrə görə bir sıra

## Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissələrində şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Respublikası Prezidentinin ölkəmizin qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər və bu istiqamətdə normativ hüquqi aktların tələblərinə uyğun olaraq yeni inşa olunan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib.

Məlumat verilib ki, ən müasir texniki avadanlıqla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbərlik sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məhsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarda qida məhsullarının fiziki-kimyəvi, bakteriooloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam



yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir. Məruzə olub ki, burada çalışan şəxsi heyətin normal fəaliyyəti və rahat istirahəti üçün də ərzaqda şərait yaradılıb. Sonra müdafiə naziri Mərkəzi Ərzaq Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanlara da baxış keçirib. Qeyd edək ki, bu növ bazalar cəbhəboyu zonada da

fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb, burada nümayiş etdirilən məhsulların, eləcə də bütün növ geyim formalarının rahatlığı, keyfiyyətini və davamlılığını də maraqlanaraq müvafiq göstərişlər verib.

AZƏRTAC

## Corc KENT: "Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir"

Oktyabrın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent ölkəmizin Azərbaycan Respublikasında səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.



AZƏRTAC xəbər verir ki, Corc Kent Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, görüşlərdə ABŞ-Azərbaycan münasibətlərini və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələrin aparıldığını bildirdi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkdakı görüşünü və Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Düşənbədəki söhbətini xatırladın C.Kent bu cür təmasların önəmli olduğunu qeyd edib. Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu söyləyən Corc Kent bildirdi ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Mərkəzi prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır. O, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan dinc həllinin vacibliyini vurğulayaraq qeyd edib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasında gərginliyin azaldılması və problemin dinc yolla həllinin əldə olunması istiqamətindəki səylərini alqışlayır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabr ayının sonuna regiona səfəri gözlənilir. C.Kent Azərbaycan-ABŞ münasibətlərindən danışaraq Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatına töhfəsini xüsusi qeyd edib. ABŞ-in Azərbaycan ilə münasibətlərinin daha da inkişafında maraqlı olduğunu söyləyən C.Kent bildirdi ki, Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən global layihələrə toxunan qonaq bildirdi ki, "Cənub qaz dəhlizi" kimi layihələr dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir.

## Səməd SEYİDOV: "Səkkiz üzv ölkəsi bir-biri ilə müharibə aparan təşkilatın hansı gələcəyi ola bilər?"

"Bu müzakirələrin təkə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzlaşdırmış böhrandan çıxış dair müzakirələr olması ilə bağlı həmkarlarımızın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərəm təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər əsədir". Bu sözləri AŞ PA-nın payız sessiyası çərçivəsində "Avropa Şurasının gələcəyi" mövzusunda hesr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov qeyd edib ki, şurasının gələcəyi deyəndə təkə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik. Üzlaşdırmış böhran bu son iki əmildən irəli gəlir. "Üzvlü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın

gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsiniz ki, 14 üzvlü daim ciddi monitoring altında olan və digər üzvləri "köhnə demokratiya" adı altında fərqli davranışa məlik olan təşkilatın hansı gələcəyi ola bilər?", - deyə S.Seyidov bildirdi. Nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək özünə dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmaldır. Bu böhrandan necə çıxmaq, bütün 47 üzvlü dövlət üçün qəbul edilən bilən ideyalarla baxılmaldır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq. "Ancaq ümid edirik ki, gələcəyimizi müəyyən etməyə qadirik. Məlik olduğumuz çox məhdud vaxt bizi bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik", - deyə S.Seyidov diqqətə çatdırıb.

AZƏRTAC

## Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında təmsil olunacaq

Oktyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

## Latviyanın xarici işlər naziri BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib

Latviya Respublikasının xarici işlər naziri Edgars Rinkēviçs Nyu Yorkda BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair fikrini bildirdi. Nazir Latviyanın beynəlxalq ictimaiyyətlə birlikdə Kırım anneksiyaşının tanınmaması siyasətinə sadıq qaldığını deyib, beynəlxalq hüququn normaları və ədalət bərqərar olmaqla Ukraynanın, həmçinin Avropa İttifaqının digər Şərq tərəfdaşlarının ərazi bütövlükləri

nin bərpa edilməsinə inandığını vurğulayıb. Analoji münaqişələrə məruz qalmış ərazilərin adlarını sadalayan Edgars Rinkēviçs qeyd edib ki, BMT digər aidiyyəti regional iştirakçılarla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada uzunçəkən münaqişələrin həlli prosesinə daim cəlb olunmalı və sadıqlıq göstərməlidir. Latviya XİN-in rəhbəri çıxışında bütün ölkələrin bey-

nəlxalq standartlardan kənar qalmadan bir-birlərinin təhlükəsizliyini təmin etməli olduğunu deyib. "BMT-nin preventiv fəaliyyətinin əsas məqsədi davamlı inkişafın təminatı olmalıdır. Bu halda qeyri-sabitlik və münaqişələrin ilkin səbəbləri aradan qaldırılacaq. Məqsədimiz insan ləyaqətinin müdafiəsi, yoxsulluğun aradan qaldırılması, iqtisadi əməkdaşlıq və sosial inkişaf tədbirlərinin davamıdır", - deyə Edgars Rinkēviçs vurğulayıb.

AZƏRTAC

## Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Goranboy rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitoring Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspsşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirilib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparılıb.

AŞ PA-da "Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi", "Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvlü, Milli Məclisin deputatı Qənirə Paşayeva assambleyanın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib. O, Avropada islamofobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlar, qaçqın və köçkünlərə bağlı yanlış siyasətinə göstərir və sət təhqid edib. Deputat vurğulayıb ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçirdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təsəvvüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantı qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta bununla əlaqədar qəti tədbirlər gör-

## İslamofobiyanın artmasının kökündə Avropa ölkələrinin yanlış siyasəti dayanır

məsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidi ilə Avropaya gələn yolda bir çox çağırışlarla üzlaşan miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşıb və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. "Bu kontekstdə mən üzvləri miqrantların və xüsusi də qaçqınların qeyri-insani şəraitlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez, effektiv humanitar tədbirlər görməyə çağırıram. Miqrantların radikal inancları meylli kimi təsvir edilməsi onların məskunlaşdıqları ölkələrdə radikallaşmaya gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik kəsbəməyə məcbur edilməsi ciddi narahatlıq doğurur.

Bu vəziyyət radikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞİD kimi terror təşkilatlarında təhsilli gənclərin yüksək iştirak dərəcəsi aydın şəkildə göstərir ki, problemin kökündə Avropa ölkələrinin yurtdüvy səhv siyasət dayanır. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirik ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələf gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək. Üzvlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmalarını və müsəlman icmalarının ehtiyatlarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir", - deyə deputat bildirdi.





# Şərqsünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqsünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqsünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu il dönümündə alimin məzarını ziyarət edib.



Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan Gövhər Baxşəliyeva Aida İmanquliyevanın elmin bütün eniş-yoxuşu yollarını pille-pille keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqsünaslıq İnstitutunun direktoru vəzifəsinədə yüksəldiyini qeyd edib.

G. Baxşəliyeva A. İmanquliyevanın Şərqsünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, beynəlxalq əlaqələrin dərinləşdirilməsi sahəsində xeyli iş gördüyünü vurğulayıb.

Xatırladı ki, görkəmli alim Azərbaycan şərqsünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil edib. Aida İmanquliyeva, həmçinin yüksəkixtisaslı ərəbsünas kadrının hazırlanmasında diqqət

# Prezident təqaüdcüsü Ayxan DADAŞOV: “Dövlət başçısı İlham Əliyevin gənclərə qayğısı və gənclərin idarəçilik sistemində iştirakının təmin edilməsi məqsədilə həyata keçirdiyi islahatlar uğurlu nəticələr verməkdədir”

Müasir dünyada hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı dövlətin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycan da bu ölkələr sırasındadır. Çünki ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.



Ölkəmizdə heç bir dövrdə olmayan qədr məktəb binası tikilib, bir çox yeni korpuslar və modul tipli məktəblər inşa olunub. Təbii ki, bütün bunlar təhsilin keyfiyyətini yüksəltməsinə xidmət edən vacib amillərdir. Elə son illərdə ali məktəblərə qəbul planlarında artan statistik göstəricilər də bunu deməyə əsas verir.

Azərbaycan gənclərinin təhsilə, elmə olan marağı getdikcə artır, gələcək üçün potensial kadr ordusu yetişir. Onların içində dövlət imtahanlarında ən yüksək nəticə göstərən maksimum bal toplayan abituriyentlər isə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılır. Bu gənclər istedikləri ali məktəbi seçərək öz istedad və bacarıqlarını həmin təhsil ocağında daha da təkmilləşdirirlər.

Bu il də dövlət başçısı sentyabr ayının 12-də 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü təqdim edilmişdir. Bu qrupun bir neçə övənliyi Azərbaycanın xaricində təhsil alan Ayxan Dadaşov adlı istedadlı bir gənc var.

Ayxan Güledin oğlu Dadaşov - 2001-ci ilin iyun ayının 7-də Bakı şəhərində anadan olub. 2007-ci ildə 43 sayılı bağca-məktəb-lisə kompleksinin 1-ci sinfinə daxil olub və 2010-cu ildən təhsilini lilyas Əfəndiyev adına Elitar Gimnaziyada davam etdirməyə başlayıb.

Ayxan burada öz bacarığı, qabiliyyəti və nümunəvi hərəketləri, məktəbin ictimai işlərində, xüsusi tədbirlərdə göstərdiyi fəallığı ilə diqqətləri cəlb edir. Gimnaziyada

oxuduğu müddətdə diplom və təşəkkürnamələrlə təltif edilən istedadlı şagirdin təhsilə, elmə marağı getdikcə daha da artır. Ən böyük arzusu isə böyüyünə əsl hüquqsünas kimi vətəna, dövlətə layiqincə xidmət etmək olur.

Yeddinci sinifdə oxuyarkən ingilis dilinə böyük marağı göstərən Ayxan internet vasitəsi ilə keçirilən virtual yarışmalara qatılır. 2014-cü ildə futbol üzrə dünya ulduzu, portuqaliyalı Cristiano Ronaldo tərəfindən ingilis dilində təşkil olunmuş beynəlxalq “Viva Ronaldo” yarışmasında iştirak edir. Ayxan dünya üzrə yüz min azərbaycanlı qatıldığı yarışmada birinci olur. Yarışmanın şərtlərinə uyğun olaraq Ayxan viktörünün təşkilatçılarının büdcəsinə hesabına 2018-ci ildə Portuqaliyaya səfər edərək Cristiano Ronaldo ilə görüşür. Görüş zamanı Ronaldo Azərbaycanın onun üçün yad bir ölkə olmadığını deyərək 2013-cü ildə paytaxtımız Bakıda futbol üzrə milli komandamıza qarşı oyun keçirdiyini və şəhərimizi çox bəyəndiyini söyləyir.

2017-2018-ci illər isə Ayxanın həyatında ən yaddaqalan dönmə kimi silinməz bir buraxır. Çünki o, bu illərdə böyük uğurlara imza atır. Ötən il tarix fənni üzrə keçirilən Respublika Fənn Olimpiadalarında II yer qalibi kimi gümtü medala sahib çıxan Ayxan bunun ardınca bu ilin əvvəlində baş tutan respublika üzrə “Ədəbiyyat blicileri” müsabiqəsinin də II yerinə layiq görülür.

Gümtü medallar onun daha da həvəsləndirir və qızıl medala doğru gədən yoluna

Ayxan deyir ki, istənilən sahədə uğur qazanmaq və həmin sahənin peşəkərinə çevrilmək üçün ilk növbədə özünəinam hissi yüksək olmalıdır. İnsanlar istədiyi hər şeyə nail olmağa qadirdirlər. Sadəcə, həyatının hər bir anında öz arzu və istəklərinin arxasına gətməli, ciddi səy göstərməlidir.

Universitet seçiminə gəldikdə isə Ayxan bunu belə izah etdi: “May ayının 26-da Prezident İlham Əliyev ADA-da məzun günündə iştirak edərkən diqqətlə izlədim və gördüm ki, bu ali təhsil ocağında tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanlar təşkil edir. Burada 40-dan çox ölkədən 3000-dək tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr,

qədr. Hər bir dövlətin əsas missiyası da gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının məqsədilə ciddi islahatlar aparır. Gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakına əlverişli şərait yaradır.”

Ayxanın fikrincə, savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Azərbaycan dövləti də bu məsələyə xüsusi diqqət yetirir. Ölkədə büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilir.

Son illər həm dövlət vəsaiti, həm də Heydər Əliyev Fondunun hesabına yüzlərlə məktəb tikilib və bu gün də bu proses sürətlə davam etdirilir: “Azərbaycanda bütövlükdə təhsil infrastrukturunu yeniləşdir. Azərbaycan gəncliyi hərtərəfli qayğı ilə əhatə olunur. Heydər Əliyev Fondu ölkədə təhsil və bilikli gənclərin yetişdirilməsi üçün möhtəşəm proqramlar həyata keçirir. Bu layihələr ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz xalqına böyük mənəvi, elmi, pədaqoji, ictimai-siyasi əhəmiyyət daşıyan misilsiz xidmətlər göstərir. Hayata keçirilən tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılması sürətləndirilib, gənc nəslin ictimai-siyasi fəallığı daha da artır.” - deyən Ayxan Dadaşov hesab edir ki, gənclərin zamanın istənilən kesimində əsas yaradıcı və güc sahibli olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətin gələcəyini qorumaq mümkün olur. Azərbaycan dövləti də bu təbəqəni düzgün istiqamətləndirməklə gələcəyə doğru inamlı addımlar atır.

Ayxan deyir ki, Prezident təqaüdcüsü olmaq onun məsuliyyətini bir qədər də artırır. Odur ki, hər zaman ona göstərilən bu etimadı doğrultmaq çəlisir və bundan sonra daha əzmlə çalışacaq. Hədəfləri isə bəllidir - akademiyaya əla təhsil alıb gələcəkdə həm ölkəmizdə, həm də Azərbaycanı xaricdə layiqincə təmsil edərək dövlətə, vətəndaşlara, xalqa layiqli xidmət.

İnanırıq ki, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün daim öz üzərində çalışın Ayxan, təhsil aldığı akademiyaya bitirdikdən sonra həm ölkəmizdə, həm də xaricdə Azərbaycan adına uğurlu təmsilçiliyə imza atacaq.

Bəxtiyar ƏZİZLİ, “Azərbaycan”

# “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb



Oktyabrın 10-da Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin jurnalı arasında “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətlə təşkil edilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirdi ki, müsabiqənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların rolunu, vərdisləri təhlil etmək və onların inkişafını dəstəkləməkdir. Dövlət komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətlə bir sıra tədbirlər keçirir. Bu xalqımızın inkişafında və dövlətçilik ənənələrinin yaradılmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərimiz qarşısında mənafevi borcudur. Müsabiqə iştirakçıları ötən 100 ildə Azərbaycan qadın hərəkəti tarixində silinməz izlər qoymuş, cəmiyyətdə yüksək nüfuz qazanmış, həyat və fəaliyyətləri ilə daim xatirələrdə yaşayan qadınlarımız haqqında məqalələr təqdim ediblər. Müsabiqəyə 50-yə yaxın yazı təqdim olunub. Yazılar məzmununa, tarixi məlumatlara və faktlara, peşəkərlik səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyılıq dərəcəsinə görə qiymətləndirilib.

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi geniş əhatəli fəaliyyəti ilə yanaşı, həm də tariximizdə iz qoyan qadınların rolunu araşdırır. Bu tədqiqatçı fəaliyyət nəticəsində “Cümhuriyyətə işıq saçan qadınlar” adlı maraqlı bir kitab ərsəyə gəlib.

Sona Vəliyeva ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətdəki fəaliyyətinə hər zaman xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, ümummillilərdə hakimiyyətə gəldikdən sonra Azərbaycan qadınlarının cəmiyyətdə və dövlətin inkişafında rolunun artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu. Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq və zəruri hal kimi qiymətləndirib. O qeyd edib ki, bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi gənclərdə yaradıcılığa, elmi fəaliyyətə həvəs oyadacaq. Günel Anarqızı deyib: “Müsabiqəyə təqdim olunan yazılardan görürük ki, iştirakçılar mövzuya çox diqqətlə yanaşıb, maraqlı faktlar aradırlar və çıxarıblar. Tarixboyu fəal Azərbaycan qadınları sayızsız-hesabsız olub, onların həmişə ədəbiyyatımızda, həm mədəniyyətimizdə, həm də elmi tariximizdə gördükləri işlər hamımıza məlumdur”.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

# “Məmməd Araz poeziya günü”nə yekun vurulub

III “Məmməd Araz poeziya günü” çərçivəsində şairin anadan olmasının 85 illiyinə və respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr edilən mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatlığı ilə reallaşan yekun tədbirdə respublikanın görkəmli mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri, yaxınları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir ənənəvi olaraq unudulmaz sənətkarın ifasında lentə alınmış şeirin səsləndirilməsi ilə başlanıb. “Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlı il boyu sairə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində aprel ayında Qazax rayonundan başlanan ədəbi görüşlər İsmayılıda, Neftçalada, Bakının Xətai rayonunda “Zəkalar” liseyində davam etdirilib. Tədbirin əsas məqsədi ustad şairin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin adlarını açıqlanmasıdır.

Qardaşxan Əzizxanlı vurğulayıb ki, şeir müsabiqəsində məktəblərdən təqaüdcülərədək bir neçə nəslin nümayəndələri iştirak ediblər. Ən kiçik yaşlı iştirakçılar Mingəçevirdən 20



nömrəli məktəbin III sinif şagirdləri Məhəmməd Məlikzadə və Aysən Əhmədova olub. Müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərib.

Sonra filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Azər Turanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmədov ibarət münasif heyətinin təmsil edən, respublikanın ən gənc elmlər doktoru Elnarə Akimova şeir müsabiqəsi qaliblərinin adlarını açıqlayıb.

Şairlər Xəlil Mahmud I, Mina Rəşid II, İbrahimxəlil III yerə layiq görüldülər. Şairlərdən Ağasəfəyə, Mayıs Səlimə və “Məmməd Araz” yazılmış ən yaxşı şeir” nominasiyasının qalibi Əlizadə Nuriyə, həmçinin ustad şairin şeirlərinin ifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri Ayten Əsgərova, Aytac Həsənova və Pinar Məmmədovadadır. “Zəkalar” liseyinin şagirdləri Nazrin Ağazadə, Əbülfəz Rəzazadə, Nijat Əmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşimiyyə Bilik Fondu

dunun və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi diplomları, təşəkkürnamələri, habelə hədiyyələr təqdim olunub.

Mükafatları Xəzər Universitetinin təsisçisi, Qeydiyyat və Direktorlar Şurasının sədri Hamlet İsaخانlı, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, şairin qızı, “Ədəlet” qəzetinin baş redaktoru İradə Tuncay, şair Dilsuz, Bilik Fondunun təmsilçisi Hacı Abdulla Nərimanoğlu təqdim ediblər.

Daha sonra 2017-ci ilin Məmməd Araz adına “Qartal” mükafatının laureatı, Nizami rayonu 12 nömrəli orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov şeir söyləyib. Onun məhərrətli ifası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri əsasında səsləndirilmiş, əməkdar artist Nuriyyə Hüseynovanın, Xəzər Universitetinin musiqi və incəsənət kafedrasının müdiri, əməkdar müəllim Zülfüyyə Sadıqovanın, tanınmış aşiq-müğənni Solmaz Kosayevanın, müğənnilərdən İlham Əsgəroğlu və Məhsət Cəbbarovanın çıxışları alqışlarla qarşılandı. Moskva “Dəris” Teatrının aktyoru Şirzad Pıralahının ifasında Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeirini bütün salona ayıraraq söyləyib. III “Məmməd Araz Poeziya günü” professor Hamlet İsaخانlının çıxışı ilə başa çatıb.



# “Azərkosmos”a səfər

Oktyabrın 10-da “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəbin nümayəndələri “Azərkosmos” ASC-nin Əsas Yürüştü Peyk İdarəetmə Mərkəzinə səfər ediblər.

ASC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq məktəbin tərkibində ABS-in “NASA” kosmik agentliyi, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Uni-

versiteti, Massachusetts Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Fransa, Xorvatiya, Rusiya, Avropa Komissiyası, həmçinin Azərbaycanın tanınmış alim və mütəxəssisləri qonaq qismində iştirak ediblər. Səfər çərçivəsində qonaqlara “Azərkosmos” un fəaliyyəti, idarəçiliyinə olan peyk və yeri zamanında, bu il sentyabrın 26-da uğurla orbitə buraxılan “Azerspace-2” telekommunikasiya

peyki haqqında geniş məlumat verilib. Görüşdə peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı və kosmik sənaye quruculuğu yolunda görülən işlərdən bəhs olunub. Həmçinin artıq “Azərkosmos”da aérokosmik sahədə elmi-təcrübəli tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması

məqsədilə “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərəcəyi qonaqların diqqətinə çatdırılıb. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi keşfiyyət sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46” şərq uzunluğu orbital mövqeyin-

də yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. C diapazonunda 24, Ku diapazonunda 12 transponder. 2018-cü ilin dekabr ayında etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdətməli (1,5 m ayrılma) Yer səthinin məsafədən müşahidə peyki olan

“Azersky”nin idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkət strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45” şərq uzunluğu orbital mövqeyinə peyki olan





Turan Cavid - 95

# Cavidlər ocağının son yadigarı

Böyük Azərbaycan şairi Hüseyn Cavidin qızı Turan Cavidin ilk dəfə 1985-ci ilin may ayında Nizami adına Ədəbiyyat və İncəsənət Muzeyində görmüşəm. Hüseyn Cavidin özünün müəllimi hesab edən Əhməd Cavadın ustası ilə bağlı xatirələrini, görüşlərini Turan xanımın bölüşməyə istəyirdim. Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, hər iki klassik şair çox yaxın dost olublar. Söhbətimiz çox səmimi və maraqlı alındı. O günü indi də böyük şükranla xatırlayıram. Turan xanımın babası (ailədə Hüseyn Cavidə baba deyər müraciət edirdilər - red.) və babasının dostu Əhməd Cavadla bağlı səmimi, bir az da ürəkdağlayıcı xatirələrdən və zamanənən haqsızlığından, məhv edilən ədiblərdən söhbət açdıqca, hərdən qara haşiyəli əynəyinin arxasından baxışları hərdən qara nöqtəyə zillənirdi. Elə bil ki, uşaqlığını, doğmalarını göz önündən keçirirdi.



Hüseyn Cavid irsinin qorunub saxlanılmasında qızı Turan Cavidin böyük əməyi olub. Təkcə Hüseyn Cavidin yox, anası Müşkinaz xanımın, qardaşı Örtöğrülün ağıllıca qərarı ömrü yolunun bugünkü nesillərə belə dəyərlilikləndirib Turan xanımın bir neçə alim, ədəbiyyatşünasın görəcəyi işi təbahiyyəsinə yerinə yetirib.

Vaxtilə Turan xanımın ikiotaqlı evində bir dənə də olsun xal-xalça olmayıb. Evində uzun illər qoruyub saxladığı fotoşəkillər, ayrı-ayrı adamlardan əldə etdiyi əlyazmalar, o dövrün itibatzatında olan qəzet və məcmuələrindən götürülmüş şəkiləri, məqalələri toplayıb səliqə ilə qoruyub saxlaması həm də ondan xəbər verirdi ki, Turan xanım mənafeyyət adamıdır.

Turan xanımın qardaşı Örtöğrülün yaradıcılığına kirpiyi ilə od götürür-götürə toplaşmış və qoruyub saxlamışdır. Onun gərgin zəhməti hesabına Örtöğrül Cavidin bu günümüzə gəlib çatmış yaradıcılıq məhsulları - şeirləri, rəsmi, tərcüməsi, simfoniyası, bəstəsi, folklor yaradıcılığı və s. insanın heyratına salır. O, sanki atasının heyfəni ağır tələyin acığına öz coşqun və məhsuldar yaradıcılığı ilə almaq istəyib. 24 yaşlı bir gənc... möcüzəli istedad... sair, rəssam, musiqişünas, bəstəkar, folklorşünas, etnoqraf, dramaturq, sənətkar.

"Babam Hüseyn Cavid bir Güneş idi, yüksəldi, parladı, yarasaqların gözünü kor etdi" - deyən Örtöğrül də bir Güneş kimi parlaq gücünə sahib olub, ancaq zamanın qara pəncəsi, amansız işğencələri onu da atası kimi yan yolda qoydu, bütün arzu-arzu kimi alt-üst etdi. Xalq şairi Zəlimxan Yaqub müsahibələrinin birində demişdi: "Örtöğrül bəy bütün yaradıcılıq məhsullarını bir kənar qoysaq, təkcə folklor araşdırıcısı kimi də ədəbiyyat tarixində qalmağa tam haqqı və hüququ olar".

Bir ailənin faciəsini uzun illər təbahiyyəsinə yaşayan bu xanımın gələcəkdəki dünyadan umacağı bir şey yox idi, o da Cavidlər üçün nə isə etmək istəyi olub. Deyirlər, insanın taleyi dünyanın, dünyanın taleyi insanların taleyinə bənzəyir. Bu mənada çox susub az danışan, qayğılı görünüşlü, gözələrinin dərinliklərində əzizlərinin həsrətini, yansınsını daşıyan Turan xanım dövrün, zamanın həyatını yaşayıb. İkioatlı mənəvi dünyasında yaşayaraq, öz düşüncələri ilə həbsxanə həyatını yaşayıb, xəstə və köməksiz qardaşının olma, ya ölüm qayğılarının xiffətini çəkib. Yaşadığı o faciəli repressiya illərinin əzabına dözüb, əziyyətinə tab gətirib, amma sınımayıb, zamanın gədələrini qarşısında əyilməyib, o dövrəna baş əyməyib. Ləyaqətini, məniyyətini qoruyub, sabaha ümidini, inamını itirməyib.

Deyirlər ki, insan zaman qarışaraq dəyişir, dəyişməyən yalnız təsəlli, inam, ümid və səbərdir. Makedoniyalı İsgəndər atasından sonra taxta oturmaş və atasından qalma var-dövlətin çoxunu ətrafına paylamışdı. Bunu görən ondan heyratlı soruşmuşlar: "Özünü nə qaldı?" O da cavab vermişdi ki, "Ümidlərim!"

Turan Cavidin böyüklüyü həm də ondadır ki, gələcəyə ümidini heç vaxt itirməyib. Bu ümidlə haqqın-ədalətin zəfər çalacağı, qaralıq gəncinin sabahını, ilahi bir qüvvənin nə vaxtsa Cavidlər ocağının qarşısını xoş məramla açacağı günün ümidi ilə yaşayıb.

Nə xoş ki, Turan xanımın arzu-ları, ümidləri 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyev respublikaya rəhbər seçildən sonra reallığa çevrildi. Şeirə, sənətə, sənətkar şəxsiyyətinə dəyər verən, Cavid sənətinə böyük maraq göstərən Heydər Əliyev ötən əsrin 70-ci illərində çıxışlarının birində Hüseyn Cavidin adını Azərbaycan ədəbiyyatı xəzinəsinin zənginləşdiricilərində sayıb qeyd etmişdir.

Repressiya qurbanı böyük filosof-şair, dramaturq Hüseyn Cavidin əsərləri uzun illər qadağan edilmişdi. Ancaq Heydər Əliyevin respublikaya rəhbərliyi illərində tarix hər şeyi öz yerinə qoydu. Ulu öndərin qayğısı sayəsində Turan xanımın arzu-ları - babasının halatı haqqı özünə qaytarıldı. 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edildi. Mədəniyyət və elm ocaqlarında bir sıra tədbirlər keçirildi. Hüseyn Cavidin nəşi Sibirindən öz vətənə gətirildi.

Cavid Sibirə sürgün olundu heç kəs onu yola salmamışdı. Nəşi Sibirədən Vətənə gətiriləndə isə Azərbaycan onun pişvazına, onu qarşılamasına çıxmışdı. Çünki bu qayğıda Azərbaycanın Heydər Əliyev kimi dövlət xadiminin, dünyəvi şöhrətli siyasətçinin Hüseyn Cavidə tökməz mehəbbəti, xalq sevgisi var idi. Cavid əfəndi Naxçıvanda dəfn olunduqdan sonra dastanlaşdı, heykəlləndi, türbələşdi. Heykəlinin ətrafı şair-sənət meydanına, türbəsi əbədi ziyarətə gətirildi. Zamanın buzu sindi, haqqında qiymətli əsərlər yazıldı.

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olandan sonra bu işlər zəiflədi. 1990-cı ilin əvvəllərində sovet hakimiyyətinin çöküşündən sonra Naxçıvanda qayıdın ümmətili lider ilk növbədə Cavidin məzarını üstə getmiş və gördüklərindən heyratlanmışdı. Bundan təsirlənən Heydər Əliyev keçirdiyi müşavirədə demişdi: "Fikirləşdirim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülsün. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum".

Müşavirədə Heydər Əliyev Cavid məqbərəsinin, ev-muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatların üzünə qoydu. Yalnız bundan sonra qısa bir müddət ərzində Heydər Əliyevin şəxsi nərəzarət və qayğısı ilə nəhəng işlər görüldü və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə - 1996-cı ilin oktyabrında Naxçıvanda gələliyi və əzəməti ilə seçilən Hüseyn Cavid məqbərəsinin açılışı oldu. Məqbərənin təntənəli açılış mərasimində ulu öndər demişdi: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədə-

niyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqının milli azadlığı, müstəqilliyə çağırır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətine həddindən artıq xidmət edən bir insan olmuşdur".

Bu abidələrdən biri də dahi filosof-şairin anadan olmasının 120 illik yubileyi ərfəsində açılışında ümmətili lider Heydər Əliyevin iştirak etdiyi Hüseyn Cavidin ev-muzeyidir ki, indi ictimaiyyətin ən çox ziyarət etdiyi ünvanlarından birinə çevrilib. İllərlə xəyallərində düzülüb-çöşdüğü, ürəyində arzulanmış bir əlamətdar hadisələr, xoş anların şahidi və iştirakçısı olan Cavidlər ocağının son yadigarı Turan Cavid Rəsizadə 95 il bundan əvvəl - 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə 189 sayılı məktəbi, 1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində - 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxiv işçisi, 1943-1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslığı fakültəsində baş laborant, 1950-1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953-1967-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. Hüseyn Cavidin ev-muzeyi yarandığı gündən ömrünün sonuna kimi həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Turan Cavidin əməyi sayəsində bu gün muzeyin əsas fondunda 5000, elmi köməkçi fondlarında 300-dən artıq eksponat toplanmışdır. Turan xanım bu muzeyin ekspoziyaya və fonotekası Hüseyn Cavid irsinə aid yeni audio və videoyazılarla zənginləşdirmişdir.

Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərfəsində böyük şairin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsində böyük zəhmət çəkmişdi.

Keşməkeşli ömrü yolu yaşamış Turan Cavidin əməyi, zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldü, "Əmək rəşadətində" medali, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri fərmanı" ilə dəfələrlə təltif edildi, Azərbaycan Respublikası Prezidentinin fərmi təqaüdüçüsü olmuşdur. Cavidlər ocağının son yadigarı Turan Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində əbədiyyətə qovuşdu. Bu fədakar insan cismən bu dünyadan ayrılmasa da, mənən bütün Cavidsevərlərin qəlbində yaşayır.

**Rəhman SALMANLI,**  
"Azərbaycan"

Bu gün onların günüdür...

Dünyanın dörd bir yanında əksərən eyni taleyi yaşayırlar...

Doğulmadan ölməyə məhkum edilən, gələcəyini saclarını sığallayan bapbalaca əllərinə xına yaxılaraq ər evinə göndərilən, döyülən, zorakılığa məruz qalan, məktəb çantası əvəzinə çiyində cəmiyyətin ağır yükünü daşıyan qızların günü...

- Yeddi ildir ailəliyəm, amma övladım olmur. Özümü elə yarım hiss edirəm ki... Yuxularımda bir körpənin beşiyini yelləyirəm, amma nəfəsim yetmir ki, ona lay-lay deyim... Tanrım, bu anı birçə dəfə də olsun real həyatda yaşamaq üçün nələrimdən keçməzdim... Dəfələrlə həyat yoldaşım ilə bütün tibbi prosedurlardan keçmişəm, amma nəticə məni sonsuzluğa, o tükenmişliyə bir addım daha yaxınlaşdırıb...

Sevil adlı xanım acılı həyat hekayəsini bizimlə bölüşür...

Biri ana olmaq istəyir, digəri...

Həkim otağının qarşısında iki qadın intizarla var-gəl edir, hər ikisi çox nigarandır və eşitmək istədikləri o xəbəri gözləyirlər...

Biri ana olmaq istəyir, digəri isə seçim qarşısındadır - övladının cinsini öyrənmək və qızı olacağı təqdirdə, ondan canını qurtarmağa tələsəcək...

Acınacaqlı təəzürdür, deyilmi? Körpə qiğiltisi üçün, ömrünü fəda etməyə hazır olan qadın... Və abort stollarında gözünü qırpmadan övladının canına qiyan ana...

O qadın ki, çox duyğusaldır, həssasdır... Adıca bir film, musiqi parçası, anasının haraylayan bir sərxanın civiltisi üreyini parçalayaraq, ağladır onu...

Bəs o zaman bu qadını körpəsinin qatili olmağa hansı qüvvə vadar edə bilər?

Varmı belə bir qüvvə? Var... Cəmiyyət, qələbləşmiş stereotiplər, psixoloji basqılar və daha nələr, nələr...

Acınacaqlı statistika...

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub. Ölkəmizdə son illərin statistikasına görə ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir.

Bu isə təbii ki selektiv abortların - yəni, dövlət cinsinə görə hamiliyyə xitam verilməsinin nəticəsidir. Qanunla ana bətnindəki dövlət 12-ci həftədən sonra abort etdirmək qadağandır. Buna baxmayaraq hələ də bu məsələnin tam həllinə nail olunmayıb...

Qızlarımızı qorumağın ən yaxşı yolu...

11 oktyabr Qız Uşaqların Günü kimi qeyd olunur. 2012-ci ildən etibarən ölkəmizdə də bu gün əlamətdar tarixə çevrilib, BMT-nin Uşaq Fondu tərəfindən hazırlanan hesabatlar dinlənilib və problemin qarşısının alınması üçün müəyyən tövsiyələr, bəyannamələr qəbul edilir.

Dünya Qız Uşaqları Günüdür məqsədi di və oğlan uşaqları arasında davam edən ayrı-seçkilik problemi bütün dünyada mövcuddur və XXI əsrdə yaşayacağımıza baxmayaraq, cəmiyyət hələ də patriarxal ab-havadadır.

Bəs problemin kökünü, özəyini təşkil edən psixoloji məqamlar hansılardır? Psixoloq Səbinə Bayramova deyir ki, bəzi qadınların oğlan uşağı dünyaya gətirmə istəkləri daha çox həyat yoldaşlarının fikrinə üstünlük vermələrindən doğur. Keçmişdən bu günümüzdə gələn əsas səbəblərdən biri isə nəsildə soyadın davam etdirilməsi məsələsidir: "Burada həm də qız uşağı böyütmə qorxusu da var. Elə kişilər var ki, tutaq ki, nə zamansa həyatında bir neçə qadın olub, onlara qarşılıqlı sevgi ilə yaşaymayıb, onun duyğularından istifadə edib. Buna görə də onlarda şüurlu qorxu yaranır ki, bərdən mənim övladımın da qaçağına belə hallar çıxır. Bu, qız uşağı böyütmə qorxusudur və buna görə də qız uşağının olmasına bir az qarşı olurlar".

"Elə qadınlar da var ki, öz istəyi ilə mehəz oğlan uşağı dünyaya gətirmək istəyir və bunun da öz səbəbləri var" - deyən Səbinə Bayramova düşünür ki, o qadın ehtiyac duyduğu kişi sevgisinin həyatında olan heç bir kişidən düzgün şəkildə görməyib: "Məsələn, uşaqlıqda atasından övlad sevgisi, ailə quranda həyat yoldaşından o eyni sevgini ala bilməyib. Bu zaman xəyallar qurur və düşünür ki, mən bir oğlan uşağı dünyaya gətirəcəm və o mənim ən qiymətlim olacaq, onu sevgi ilə böyüdəcəm, göz-

lədiyim sevgini də ondan alacam. Demək olar ki, bütün ehtiyaclarını və gözləntilərini də oğlunun üzünə köçürür".

Qız övladlarının psixoloji həssaslığı

Psixoloq deyir ki, son dövrlər xəbərlər portallarında, sosial şəbəkələrdə uşaqlara, xüsusilə də qız uşaqlarına qarşı təcavüz hallarının, şiddətin daha da qabardılıb cəmiyyətə təqdim olunması insanlarda bir qorxu yaradır: "Burada əsas məsələ tərbiyəni

si'nin, habelə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Programı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının monitorinq mexanizminin yaradılması nəzərdə tutulub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycanı nümayəndəliyi və Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şəhər və kənd yerlərində "Qızların erkən nikahda daxil olması və rəsmi nişanədən kənar doğum hallarının öyrənilməsinə dair" statistik müayinə keçirib. Hər iki təhlilin əsasında Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcürbədə tələb olunan təkmilləşdirmələr üzrə tövsiyələr təqdim olunmuşdur. Mehəz bunun nəticəsi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Aile Macaləsində dəyişiklik edilərək qadınlar üçün evlənməyə minimum yaş həddi 17-dən 18-ə qaldırılmışdır.

Atalar və qızlar...

Həmçinin 2017-ci ildən BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gənc əsaslı zorakılığa mübarizə məqsədilə yeni layihənin icrasına başlanılıb. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilib, sosial şəbəkələrə qadınlar, 11 oktyabr Beynəlxalq Qızların Günü ilə bağlı "Atalar və Qızlar" foto sərgisi, festival keçirilib, "Qız yükü" tamaşasının icması baxış olub...

Azərbaycan qadın və qızların, uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş çoxlu sayda beynəlxalq konvensiyalara qoşulub. "Nikaha daxil olmağa Razılıq Verilməsi, Minimal Nikah yaş və Nikahın Qeydiyyatı haqqında", "İnsanlarla Ticarət və Üçüncü Şəxslər Tərəfindən Fahişliyin İstismarına Qarşı Mübarizə" "Qadınların münasibətdə ayrı-seçkiliklərin bütün formalarını ləğvi" konvensiyaları, Pekin Bəyannaməsinə qoşulmuşdur. Bu sənədlərdə qadınlarla yanaşı, qızların da hüquqlarının müdafiəsi məsələsi xüsusən önəm daşıyır. Eləcə də "Uşaq hüquqları haqqında" Konvensiyası və iki fakültativ protokololu ratifikasiya edib. Bu gün Azərbaycanda ayrıca olaraq, uşaq hüquqları ilə bağlı müasir qanunvericilik bazası formalaşmışdır. Dövlət tərəfindən uşaqlarla bağlı 80-dən çox qanun və 30-dən artıq dövlət programının uğurla icra olunması bu sahədə dövlət qayğısının nümunəsidir. Bu sənədlər vahid dövlət uşaq siyasətini formalaşdırmaq və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir.

Aynur Veysəlova onu da qeyd etdi ki, ilk növbədə qızların erkən yaşda əre verilməsi, təhsildən yayınmasına şərait yaradan yanlış təsəvvürlər, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da intensiv aparılması vacibdir.

Yeddi keçəl qız...

"Oğul, kaş ki, sənin yerinə yeddi keçəl qızım olaydı..."

Bəli, təəssüf ki, cəmiyyətdə bu çür qarşıvarı arzuda olan insanlar hələ də var.

Və artıq şərhə ehtiyac yoxdur... Görünür, ictimai təfəkkürdə inqilab olmayınca, gənəhsiz körpələr ana bətnində məhv ediləcək, körpə qızlar cinsi istismara, şiddətə, zorakılığa məruz qalacaq...

Ən ümidsiz isə bu tendensiya belə davam etsə, bir neçə 10 illikdən sonra kişilər evlənməyə və oğul sahibi olmağa qadın tapmayacaqlar...

Bu gün onların günüdür...  
Həyatımıza gələnləri ilə ömrümüzə mənə qatan, burma saqlı, şəm, dəcəl və bir o qədər də səvimli qızlarımızın...

Menim, sənin, onun qızlarının günü...

Yasəmənn MUSAÿEVA,  
"Azərbaycan"

## Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilinə üzrə Yaxın Şərq Agentliyinə yardım edib

Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyini sadıqlılığını nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilinə üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib. Bu bərədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, 1948-ci ildə yaradılmış agentlik Yaxın Şərq regionunda 5 milyondan

çox fələstinli qaçqına təhsil, səhiyyə, fəvqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilib, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardım edilməsi üçün addımlar atılıb.

## Atəşkəs rejimi 28 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, Ermənistan Respublikasının İcəvan rayonunun Vazışen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfəri kəndində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altındakı Göyax, Çiləbət, Ağdam rayonunun Tağıbəyli, Baş Qorvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzzar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.





## REGIONLARIN SOSIAL-IQTISADI INKIŞAFI III DÖVLƏT PROQRAMI

# Kəndlərimiz sürətli inkişaf yolundadır

Bunu Oğuz rayonunun Xaçmaz kəndinin timsalında da görmək olar

Sosial-iqtisadi inkişaf Oğuz şəhəri ilə bərabər, rayonun kəndlərində də hiss olunur. Bu inkişaf rayonun ən böyük kəndlərindən olan Xaçmazda diqqəti daha çox cəlb edir. Xaçmaz rayon mərkəzindən 40 kilometr şimalda - Qalaçayın solunda yerləşir.



Kənddə elektrik dirəkləri yenidən qurulub və transformatorlar təzələri ilə əvəz edilib. 2013-cü ildə hər bir evə yeni su xətti, 2014-cü ildə asfalt yol, 2016-cı ildə isə qaz xətti çəkilib.

Xaçmazda 2 ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Xaçmaz sakinləri nüfuzlu insanları, qəhrəman oğulları ilə də fəxr edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlament-

resiya qurbanına çevrilib. 1941-45-ci ilin Böyük Vətən müharibəsində isə kənddən 111 nəfər həlak olub və ya itkin düşüb. Qarabağ uğrunda gedən döyüşlərdə 21 nəfər şəhidlik zirvəsinə yüksəlib, 5 nəfər itkin düşüb. Onların xatirəsinə iki yerdə abidə ucaldılıb. 6 şəhid və 2 müharibə əlili ailəsinin hər birinə ev tikmək üçün pulsuz 0.12 hektar torpaq sahəsi ayrılıb.

Kənd əhalisi onlara göstərilən diqqət və qayğıya görə dövlətdən, icra strukturlarından razılıq edir. Əhalinin bir problemi varsa, o da su sarıdır. İyun-sentyabr aylarında içməli su çatışmazlığına və suyun tez-tez çirklənməsinə görə çətinlik çəkirlər. Suyun mənbəyi dağ çaylarından götürüldüyündən yağış yağarkən bulanır. Əhali çıxış yolunu suyun mənbəyinin də-



Sovet hakimiyyətinin ilk dövrlərində Xaçmaz sovetliyinə özü ilə yanaşı, Xaçmazqışlaq, Filifili, Şahra, Qazmalar, Abdallı və Mollalı kəndləri daxil edilib. İndi Xaçmaz inzibati dairəsi Abdallı, Xaçmaz və Xaçmazqışlaq yaşayış məntəqələrini əhatə edir.

Kənd tarixi abidələri ilə zəngindir. Xaçmazın şimalında yerləşən Qala dağındakı "Gavur qalası" VII əsrdə Xaçmaz tayfaları tərəfindən tikilib və dağ çayından 2 kilometr hündürlükdə yerləşir. Xaçmaz keçidindəki Suxayxan qalası isə XVIII əsrdə Qazıqumuşlu Suxay xan tərəfindən inşa edilib.

XIX əsrdə kənd çayı üzərindəki körpü Adil adlı şəxs tərəfindən tikilib. Dasuz körpüsü Hacı Rəşidin adı ilə bağlıdır. XX əsrin əvvəllərində inşa olunub. Bu körpünün uzunluğu 8 metrdir. Hazırda körpü işlək vəziyyətdədir.

Respublikamızın hər yerində olduğu kimi, 1999-cü ildə Xaçmazda da özünü idarəetmə orqanı yaradılıb. Bələdiyyənin sədri Vədadi Məhəmmədov söhbət zamanı

dedi ki, Xaçmaz inzibati ərazi dairəsində 7900-ə yaxın əhali yaşayır.

Xaçmazda 7 kitabxana, 4 klub var. Burada 1922-ci ildə ilk teatr açılıb. Sahə xəstəxanası, 3 məscid fəaliyyət göstərir.

Kəndin iqtisadiyyatını əsasən taxılçılıq, meyvəçilik və maldarlıq təşkil edir. Əvvəllər burada ənənəvi kənd təsərrüfatı sahələrindən tütünçülük və baramaçılıq da olub. Lakin sonradan həmin təsərrüfatlar ləğv edilib. Hazırda bu sahələrdə inkişaf etdirilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin idarəetmə binası Xaçmaz kəndinin aşağı hissəsində inşa olunub.



tinin üzvü Qərib Məmmədovun oğlu, Azərbaycanın arxologiyaya elminin yaradıcısı Səleh Qaziyev bu kəndin yetirmələri idilər.

XX əsrin 30-40-cı illərində 21 nəfər kənd sakinini rep-



yişdirilməsində görür. Sakinlər inanırlar ki, bu problemin həllində "Azərsu" ASC onlara dəstək verəcək.

Əli SƏLİMOV,  
"Azerbaycan"

Dövlət Proqramına uyğun olaraq bölgələrdə müasir standartlara uyğun yeni istehsal sahələrinin yaradılması ölkə iqtisadiyyatına gəlir gətirməklə yanaşı, əhalinin işsizlik probleminin aradan qaldırılmasına da müsbət təsir göstərir. Fəaliyyətə başlamış müəssisələrdə on minlərlə insan daimi iş yeri əldə etmişdir. Bunun da sayəsində həm regionun iqtisadiyyatı möhkəmlənmiş, həm də sakinlərin həyat təzi yüksəlmişdir. İndi respublikamızda elə bir rayon tapılmaz ki, orada əhalinin məşğulluğunu təmin edən müasir sənaye və kənd təsərrüfatı məhsullarının emalı müəssisələri yaradılmasın. Belə rayonlardan biri Ağstafadır.



## Ağstafa Aqrar Sənaye Kompleksi tam gücü ilə fəaliyyətə hazırdır

Son 5 ildə burada yaradılan sənaye müəssisələrində minlərlə rayon sakini daimi işlə təmin edilmişdir. İndi rayonda dünya standartlarına cavab verən xeyli adda məhsul istehsal olunur və onun bir hissəsi "Made in Azerbaijan" brendi ilə ixrac edilir. Hazırda rayondakı "Sağlolu" mebel və tikiliş fabriklərinin məhsulları MDB ölkələri ilə yanaşı, Çin, Yaponiya, Fransa, İtaliya və digər ölkələrdə həvəslə alınır. Tikintisinə keçən il başlanmış xalça sexi də yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Hazırda rayonda inşası sürətlə davam etdirilən bir neçə müəssisə var. Onlardan biri Ağstafa Aqrar Sənaye Kompleksidir. İnşasına 2010-cu ilin başlanılan kompleksin tikintisi Almaniyanın "Wolf System" şirkəti ilə Akkord Şirkətlər Qrupu tərəfindən həyata keçirilmiş və 2012-ci ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə kompleksin birinci layihəsi olan "Ağstafa Aqrar Sənaye Kompleksi"nin açılışı olmuşdur. Bu müəssisənin fəaliyyətə başlaması ilə rayonda torpaq ehtiyatlarından daha səmərəli istifadə imkanını artırmış, ekilməsi məqsəduyğun olan 10 növ bitki sortunun, gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodlarının seçilməsi, səpin və suvarma işlərinin aparılması, məhsulun yığılımı və aqrar xidmətləri göstərən fermerlər üçün "vahid pəncərə" sistemi yaradılmışdır. Cəmiyyətin inzibati bölməsi də yüksək səviyyədə qurulmuşdur. Belə ki, bölmədə ikimərtəbəli ofis, istehsalat və təmir sexi, anbar, texnikaların yuyulması, saxlanması üçün talvar var. İnizbat binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və laboratoriya fəaliyyət göstərir.

xidmət göstərməyə qadirdir. Almaniya istehsalı olan servis avtomobilləri təsərrüfatlarda texniki xidmət göstərmək üçün kompüter və digər avadanlıqlarla təchiz edilmişdir. Ümumilikdə 30 nəfərin çalışdığı bəssisə Qax və Tovuz rayonlarının ərazilərində də aqrarservis xidmətləri göstərməyə qadirdir.



məhsulları satılacaq. Kompleksin yaradılmasında əsasən Almaniya və İsveç texnologiyalarının istifadə olunacağıdır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanının emalı gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum əldə etməyə şərait yaradacaqdır. Beləliklə həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır. Dəyirmanın ən böyük əhəmiyyəti odur ki, emala təqdim edilmiş taxıl yuyulmayacaqdır. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm onun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaq.

Artıq "Ağstafa Aqrar Sənaye" MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası da başa çatmaq üzrədir. Nəinki Ağstafa, eləcə də region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 3 zavoddan ibarətdir. Bunlar taxıl emalı, un, çörək və yarımfabrikatlar zavodlarıdır. Burada saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, işə obyektleri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilmişdir. İşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı

Sabir ƏLİYEV,  
"Azerbaycan"



## Dövlətin pambıqçılarının əməyini stimullaşdırması fermerlərdə böyük razılıq yaradıb

Əvvəli 1-ci sah.

Bu il işə hədəf 31 sentnerdir. Məhsul yığılımı ərəfəsində tarlaların bioloji məhsuldarlığına dair aparılan hesablamalar əminlik yaradır ki, müəyyən edilmiş hədəf fəth olunacaq.

Feruz Hacıyevin sözlərinə görə, məhsul yığılımında yenə də texnikaya üstünlük verilecək. Zavodun 8 pambıqçıdan ibarət heyvandarlıq qrupu hazırda. İndi onlar tarladadır. Sürücü-mexaniklərdən Mübariz Həsənov, Şəmşəddin Aliyev, Elnur Səfiyev, Rəhil Məmmədli və başqaları gündəlik yığım normasını artırmağa çalışırlar.

Dövlətin pambıqçılarının maddi marağını artırmaq, onların əməyini stimullaşdırmaq istiqamətində atdığı addımlar ölkənin hər yerində olduğu kimi, Tərtərdə də razılıqla qarşılanır, hər kəsdə minnətdarlıq doğurur. Rayonun qabaqcıl fermerləri Həbib Əliyev (Qaraqoyunlu kəndi), Fazil Vəliyev (Bəyimsarov kəndi), Rəhil Abbasov (Qaynaq kəndi) və Ramiz Yunisov (Köçərli kəndi) apardığımız söhbətlərdən aydın oldu ki, dövlətin pambıqçılığın inkişafına göstərdiyi qayğı onlara əlavə stimuldur. Bu ildən dövlət hər ton pambıq istehsalına görə daha 50 manat subsidiya ödəyir. Keçən il hər kiloqram pambığın qiyməti 60 qəpik idisə, bu il 75 qəpikə yüksəlib. Bunun 65 qəpikini şirkət ödəyir, 10 qəpikini isə dövlət subsidiya kimi verir. Başqa bir güzəşt isə dərman və gübrələrə gəzədir. Hər hektar pambıq əkinə üçün istifadə olunan mineral gübrə üçün bu ildən 150 manat (keçən il 100 manat olub), istifadə edilən dərmanlara görə 50 manat (keçən il 10 manat idi) subsidiya verilməsi pambıqçı əməyinə verilən yüksək qiymətdir.

İndi Tərtərin ağ örpəyə bürünmüş pambıq tarlalarında məhsul yığılımının ilk günləridir. Hər ötən gün yığılım sürəti daha da artır.

Lazım QULİYEV,  
"Azerbaycan"



## Ağdamda heyvandarlıq məhsullarının istehsalında artım var

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı artır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirdilər ki, cari ilin doqquz ayında 3258,6 ton ət, 26 min 777,4 ton süd, 194,5 ton yun, 10 milyon 383 min ədəd yumurta istehsal edilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,1, süd istehsalı 4,8, yumurta istehsalı 60, yun istehsalı 23,8 faiz çoxalıb. Rayon üzrə ümumi ət istehsalının 99,4, süd istehsalının 98,4, yun istehsalının 96 faizi, yumurta istehsalı tamamilə, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsullarının istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığının inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilib. Təkcə 2018-ci ilin doqquz ayında 1959 baş inək və düyə süni yolla mayalandırılıb, 1119 baş sağlama cins buzov alınıb. Mayalanma zamanı əsasən "Holstein-friz", "Simmental", "Şarol" və "Svis" cinslərindən olan buğaların toxumları istifadə edilir.

Məlum məsələdir ki, ne vaxtsa, tarixin hansı dövründəsə neft-qaz sərvətlərimizin azalması, bəlkə də, tükənməsi istisna deyil. Elə buna görə də Prezident İlham Əliyev digər sahələrin, xüsusən də kənd təsərrüfatının inkişafı üçün mühüm tədbirlər görülməsi planını qarşıya məqsəd kimi qoymuşdur. Belə bir inkişaf ildən azad olmaqla respublikamıza valyuta gəlməsinə, əyalətlərdə, kəndlərdə yeni iş yerlərinin açılmasına, əhalinin ekoloji cəhətdən təmiz yerli qida məhsulları ilə təmin olunmasına imkan yaradır.



## Cəlilabad şərabının ixracı artır

Cəlilabadın torpaqları üzümçülük üçün çox əlverişlidir. Rayonda salınmış üzüm bağları Muğan ərazisində olduğundan yayda bol günəş enerjisi qəbul edir. Bu da üzümün keyfiyyətini əsaslı təsir göstərir. Digər bir tərəfdən isə rayon əhalisinin üzümçülükdə böyük təcrübəsi vardır. Sovetlər birliyi zamanında Azərbaycanda yetişdirilən üzümün, həmçinin emal edilən şərabın çox hissəsi burada istehsal olunurdu.

2007-ci ildən rayonun Qarazencir kəndində "Cəlilabad Şərab-2" ASC fəaliyyət göstərir. Müəssisə sovet dövründə - 1972-ci ildə fəaliyyətə başlamış şərab zavodunun əsasında yaradılmışdır. ASC İtaliya və Fransadan gətirilən müasir avadanlıqlarla təchiz edilmişdir. Yeni texnologiyaların tətbiqi müəssisənin istehsal gücünü xeyli artırmışdır. 2011-ci ildən müəssisədə istehsal olunan müxtəlif adda məhsullar müxtəlif ba-



zarlara çıxarılmış və hər yerdə də alıcılar tərəfindən rəğbətə qarşılanmışdır. Zavod il ərzində 10 min ton üzüm emal etmək gücünə malikdir. ASC-yə məxsus olan 500 hektar ərazidə Fransadan gətirilən "Kaberne Sovinyon", "Şardane", "Orənaj", "Merlo" və "Sirah" kimi

üzüm sortları ekilmişdir. Hər il bağlardan 5 min ton keyfiyyətli üzüm yığılır. Cari ilin ötən dövrü ərzində təkə Rusiya Federasiyasına 0,75 litrlik qablarda 60 min şüşə şərab satılmışdır.

Seyran CAVADOV,  
"Azerbaycan"





## “Bakı Metropoliteni” QSC “Xətai” stansiyasının maili tunelində köhnə çətrin sökülməsi və yenisinin quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

### Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfiili küçəsi 20-dən (Əlaqələndirici şəxs: Zakir Hacıyev, telefon: 490-00-91), ala bilərlər.

**LOT-1.** “Xətai” stansiyasının maili tunelində köhnə çətrin sökülməsi və yenisinin quraşdırılması işlərinin satın alınması

### İştirak haqqı - 700 manat

Hesabın adı: “BAKİ METROPOLİTENİ” QSC  
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN  
VÖEN: 1402871431

Bankın adı: AZƏR TÜRKBANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “14” noyabr 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “22” noyabr 2018-ci il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfiili küçəsi 20 ünvanına “İcraçı Nazarat, karguzarlıq və Təsarrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılmaqdadır.

İddiaçıların təklifləri “23” noyabr 2018-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## “Azercell Eksklüziv” indi də Ağcabədidə

Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən “Azercell Telekom” MMC Ağcabədidə yeni eksklüziv mağazasının açılışını edib. U.Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub. 10 oktyabr - yeni mağazanın açılış günündə “Azercell” müştərilərinə özəl hə-

diyyə olaraq smartfon kampaniyasını da təqdim edir. Belə ki, açılış günündən etibarən 7 gün müddətində Ağcabədi “Azercell Eksklüziv” mağazasından yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün “Azercell” ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağaza-

ların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə, mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.

“Azərbaycan”

## Cavad Ağayev bürünc medal qazandı

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyyətmərin III Yay Olimpiya Oyunları davam edir. Yarışların növbəti günü Azərbaycan komandası üçün uğurlu olmuşdur. 63 kiloqram çəki dərəcəsinə mübarizə aparən təkvondocu Cavad Ağayev ilk görüşündə Stefan Atemə (Cənubi Sudan), dördüncü final mərhələsində İran təmsilçisi Hamed Əsgəri Mahiabadıya qalib gəlmişdir. Yalnız yarımfinalda cənubi

koreyalı idmançı Ço Yun Huya məğlub olan təkvondocu bürünc medal qazanmışdır.

Bu, komandamızın Olimpiadada əldə etdiyi ikinci medaldır. Bundan əvvəl cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsinə mübarizə aparmış Vüqar Talbov Olimpiya Oyunlarının qızıl medalına layiq görülmüşdür.

Hazırda komandanın hesabında Azərbaycan 20-dən çox ölkə arasında 20-ci pillədədir.



## Beynəlxalq Aləm

HADİSƏLƏR, FAKTLAR

### Rəqqədə İŞİD qurbanlarının kütləvi məzarı aşkarlandı

Suriyanın Rəqqə şəhərində İŞİD terrorçu təşkilatının öldürdüyü adamların kütləvi məzarı tapılmışdır. Rəqqə Vətəndaş Məclisinin həmsədri Əbdüssalam Hevsorikin dediyinə görə, üç kütləvi məzarda 2600 meyit aşkarlanmışdır. Onların 450-si uşaq cəsədi-



dir. Məlum olmuşdur ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. TRT telekanalının xəbərinə görə, İndiyədək ölkənin səkkiz regionunda kütləvi məzarlar tapılmışdır. Cəsədlərin çıxarılmasına üçün İŞİD məzarların ətrafındakı ərazini minalamışdır.

### Tanınmış bolqar jurnalistin qatili Almaniyada tutuldu



Bolqarıstanlı jurnalist Viktoriya Marinovanın qəddarlıqla qətlə yetirilməsində və zorlanmasında şübhəli bilinən şəxs Almaniyada saxlanmışdır. Bu, 21 yaşlı Bolqarıstan vətəndaşı Severin Krasimirovudur. Bu barədə “Alman dalgası” radiostansiyası xəbər verir.

Bolqarıstanın baş prokuroru Sotir Sasapovun dediyinə görə, qatili ömürlük həbs cəzası gözləyir. Krasimirovun bundan əvvəl iki məhkumluğu olub. Müstəntiqlər jurnalistin paltarında və bədəninə Krasimirovun DNT izlərini aşkar etmişlər. Bu, işlə bağlı artıq ikinci şübhəli şəxsdir. Bundan əvvəl Rumıniya pasportu ilə tutulmuş ukraynalı dindirilmədən sonra azadlığa buraxılmışdır.

Mülhazələrin birinə görə, Marinovanın ölümünə səbəb onun peşə fəaliyyəti olmuşdur. O, TVN telekanalında aparıcı işləyirdi. Jurnalistin sonuncu materialı Avropa İttifaqı fondlarından vəsaitlərin öyrənilməsinə həsr olunmuşdu.

Digər mülhazərə görə, Marinova ruhi xəstənin qurbanı olub. Jurnalistin meyiti oktyabrın 7-də Bolqarıstanın Ruse şəhərindəki parkda aşkar olunmuşdur.

### İndoneziyada minlərlə adam itkin düşüb

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı iki min nəfəri ötmüşdür. Bu barədə Təbii Fəlakətlərin Fəsadlarını Aradan Qaldırılması Agentliyinin nümayəndəsi Sutopo Purvo Nugroho məlumat vermişdir. Onun dediyinə görə, İndiyədək qeydə alınmış 2010 nəfərdən 1601-i Palu şəhərində, 171-i Donqqala dairəsində, 222-si Sigide, 15-i Parici Mutonq dairəsində, biri adanın qərbində yerləşən Pasanqkayuda həlak olmuşdur.



Xatırladaq ki, Rixter cədvəli ilə 7,5 bal gücündə zəlzələ ötən ayın 28-də baş vermişdir. Bundan sonra adanın sahiləyən rayonlarını yeddi metrlik dalğalar vurmüşdür.

Artıq 13 gündür adada axtarış-xilasətmə işləri aparılır. İndiyədək 5 min nəfərədək adam itkin düşmüş hesab olunur. Onların ekseriyyəti evlərin uçqunlarının və bataqlıqların altında qalmışdır. Evləri dağılmış 70 min nəfərdən çox sakin müvafiqəti düşmələrdə qurulmuş çadırlarda yaşayır. İcməli 50 ilən sona çatmışdır. Adətən, başqa ölkələrdən yardım qəbul etməyən İndoneziya hökuməti bu dəfə xarici müdaxiləyə icazə vermişdir.

### Çində varlıların sayı kəskin şəkildə azalıb

Bu il son 20 ildə ilk dəfə Çində azı 2 milyard yuan (290 milyon dollar) varidatı olan zəngin adamların sayı sürətlə azalmışdır. Bu, Hurun Tədqiqat İnstitutunun dərc etdiyi siyahıda məlum olur.

“Alibaba Group” şirkətinin təsisçisi Cek Ma 39 milyard dollar varidatla ÇXR-nin ən zəngin adamıdır. Bu il siyahıda 1893 nəfər yer almışdır. Bu, ödənilməsi göstəricisi ilə müqayisədə 11 faiz azdır. 2017-ci ildə ölkədəki milyardərlərin sayı 2130 nəfər idi. Siyahıda əzəmətli 2012-ci ildən bəri ilk dəfə qeydə alınmışdır. Bu hal iqtisadi artımın azalması

və ABŞ-la ticarət müharibəsi fonunda Çinin fond birjalılarında baş vermiş proseslərlə əlaqəlidir. Nəticədə 456 nəfər siyahıdakı yerini itirmişdir. Bu, son 20 ildə ən böyük azalmadır.

Cari ildə siyahıda 1980-ci ildən sonra anadan olmuş 132 nəfər, habelə 1985-ci ildən sonra dünyaya gəlmiş 56 nəfər yer almışdır. Bundan əlavə, Çinin ən zəngin adamları siyahısına 1990-cı ildən sonra anadan olmuş 10 gənc sahibkar da daxil ola bilmişdir. Ümumi sayın 28,7 faizini qadınlar təşkil edir. Bu göstərici də son 20 ilin rekordudur.

## Bakı Şəhər İcra Hakimiyyəti “Yaşıl Teatr” Bakı Konsert Kompleksi tədbirlərin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edir

Tekrar

**Tender 1 LOT üzrə keçirilir. LOT - 1. 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir**

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Sona Vəlixanlı küçəsi, 1 ünvanından ala bilərlər.

Əlaqələndirici şəxs: İlqar Əziz oğlu Cavadov, tel: 492-46-34.

**Kapital Bank Səbail filialı**

Kod: 200059

VÖEN: 9900003611

M/H: AZ37NABZ0135010000000001944

SWIFT: AİİBAZ2X

“Yaşıl Teatr” Bakı Konsert Kompleksi

H/H: AZ05AİİB33070019443501623105

VÖEN: 1700779931

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçıları aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

## ELAN

### Auditor xidməti istifadəçilərinin nəzərinə!

Aparılan təhlillər zamanı məlum olmuşdur ki, son dövrlərdə müxtəlif qurumlar, sahibkarlar və iş adamları auditor xidməti göstərilməsinə dair auditor seçimində tender və kotirovka sorğusu zamanı Auditorlar Palatasının üzvləri arasında ayrı-seçkilikə yol verməklə haqsız rəqabətin yayılmasına zəmin yaradırlar.

Belə halların qarşısının alınması üçün xahiş olunur ki, auditor xidməti göstərilməsi üçün auditor seçimində tender və kotirovka sorğusu zamanı Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 sayılı qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in şərtlərini nəzərə alınız.

Xatırladıq ki, metodik göstəriş istifadə üçün müvafiq dövlət qurumlarına göndərilmiş və palatanın internet sahifəsində ([http://audit.gov.az/uploads/Shura\\_288\\_2\\_qaydalar.pdf](http://audit.gov.az/uploads/Shura_288_2_qaydalar.pdf)) yerləşdirilmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası


<p><i>Cəfəralı Qənbəralı oğlu Əlirzəyevə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlamov küçəsi, döngə 3 ünvanında yerləşən ev 9, ev 10, ev 11 və ev 13 torpaq sahələrinin Qeydiyyat vəsiqələri itdiyi üçün etibarsız sayılır.</i></p>	<p><i>Cəfəralı Qənbəralı oğlu Əlirzəyevə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlamov küçəsi, döngə 7 ünvanında yerləşən ev 9, ev 10, ev 11, ev 12, ev 13 və ev 14 torpaq sahələrinin Qeydiyyat vəsiqələri itdiyi üçün etibarsız sayılır.</i></p>	<p><i>Rəhman Cəfəralı oğlu Əlirzəyevə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlamov küçəsi, döngə 3, ev 12 və Güllara Qadır qızı Əlirzəyevəyə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlamov küçəsi, döngə 3, ev 14 torpaq sahələrinin Qeydiyyat vəsiqələri itdiyi üçün etibarsız sayılır.</i></p>
--	--	---

## ALLAH RƏHMƏT ELƏSİN!

<p>Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinova bacısı</p> <p><b>QƏLƏMZƏR ŞİRİNOVANIN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası Energetika Nazirliyinin rəhbərliyi və kollektiv nazirin köməkçisi Salatin Daşdamırovaya anası</p> <p><b>GÜLƏNDAM DAŞDƏMİROVANIN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>
<p>Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası Sahibkarlar (İşgüçülər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>
<p>Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin rəhbərliyi və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>“Azneftemas” ASC-nin prezidenti Şahmar Vəliyev Aydın Heydərova həyat yoldaşı</p> <p><b>ŞƏRQIYYƏ XANIMIN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>
<p>Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin rəhbərliyi və kollektiv Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərova atası</p> <p><b>MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>	<p>“Azneftemas” ASC-nin prezidenti Şahmar Vəliyev general-mayor Həsən Şirinova bacısı</p> <p><b>QƏLƏMZƏR ŞİRİNOVANIN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.</p>

### BAŞ NƏFƏKTÖR

**Bəxtiyar SADIQOV**



### Ünvan

AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə

e-mail: secretary@azerbaijan-news.az az\_reklam@azeronline.com azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

### Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsəbat - 539-59-33, Fəks - (+994 12) 5398441

### Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmə, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sünlənənlarla barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

### Gündəlik qəzet

Tiraj 8407 Sifariş 2974